

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 157 (5388) 31 avqust 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanın aqroparkların yaradılması konsepsiyası digər ölkələr üçün nümunəyə çevrilməkdədir



→ 14

"Amnesty
International"dən
ermənipərəstlik
mövqeyi

AMNESTY
INTERNATIONAL



→ 12

Bu gün Qubadlının
işğalı günüdür



→ 16

Məhəmmədrəsul
Məcidov dünya
çempionatında yarımfi-
nala vəsiqə qazanıb



31 avqust 2017-ci il

Azərbaycanın aqroparkların yaradılması konsepsiyası digər ölkələr üçün nümunəyə çevrilməkdədir

Dünya iqtisadiyyatının sürətlə qloballaşması, eləcə də, milli iqtisadiyyatın sürətlə dünya iqtisadi sistemində inteqrasiyası şəraitində həm beynəlxalq, həm regional, həm də daxili bazarlarda istehsalçıların üzleşdiyi kəskin rəqabət aqrar sahədə, xüsusən də, kənd təsərrüfatında yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının, müasir tələblərə uyğun idarəetmə və marketinq üsullarının tətbiqini, eləcə də, modern istehsal subyektlərinin yaradılmasını zəruri edib. Azərbaycanın aqroiqlim şəraiti respublika ərazisində ekoloji cəhətdən təmiz, təbii üsullarla, gen mühəndisliyindən və ya gen dəyişdirilmiş orqanizmlərdən istifadə edilən texnologiyalara əl atmadan yüksək keyfiyyətli və insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalına geniş imkanlar yaradır.

Aqrar-sənaye kompleksində aqroparkların yaradılması konsepsiyası, nəinki postsovet respublikaları, hətta Avropa ölkələri üçün də yeni bir mexanizmdir. İndiyə kimi mövcud olan təsərrüfatçılıq formaları dünyanın bir çox ölkələrində ərzaq təhlükəsizliyi sahəsində yaranan problemləri həll etmək və çağırışlara cavab vermək üçün yeterli imkanla-



ra malik olmadığına görə, ölkə başçısının irəli sürdüyü bu konsepsiya digər ölkələr üçün də nümunəyə çevrilməkdədir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan "Şəmki Aqroparkı"nın Logistika Mərkəzinin açılışı söylənilənləri isbatlayır.

Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədələliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində, eyni zamanda, 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır

məhsulu yola sala bilən 1 terminal mövcuddur. "Şəmki Aqroparkı"nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Mərkəzdə meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanması müasir standartlara uyğun olmaqla, mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriyaya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Bu da məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin, soyuducu kameralarda temperatur fərqi zədə alması minimuma endirilir.

Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşığı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən və gücü sutkada 1 ton olan "determining room" qurğusu da var. Mərkəzdə, eyni zamanda, İtaliyanın aparıcı şirkətlərindən birinin tutumu 24 min ton olan 71 ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda, meyvə və tərəvəzin növlərinə görə, 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanması təmin olunur. İri taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8 min hektar torpaq sahəsinin əkin dövrünə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrlı dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrlı borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib. Ərazidə lazımi infrastrukturun yaradılması üçün Azərbaycan

Prezidenti İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 oktyabr tarixli sərəncamlarına əsasən, dövlət büdcəsindən 3 milyon 200 min manat vəsait ayrılıb.

"Ceyrançöl"də 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Burada sahəsi 260 kvadratmetr olan 9 otaqdan ibarət ikimərtəbəli ofis binası tikilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə aqroparkda mövcud 1000 hektar pivotaltı sahənin genişləndirilərək, 2017-ci ildə 2000 hektar, 2018-ci ildə 1600 hektar olmaqla, ümumilikdə, 4600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3 min hektar pivotaltı sahəyə taxıl əkilməsi və 15 min ton məhsul istehsalı, 2018-ci ildə isə 3 min hektarda qarğıdalı əkilməsi və 30 min ton məhsul götürülməsi nəzərdə tutulur. Intensiv bağçılığın yaradılması məqsədilə isə 2400 hektarda damcılı suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə, gələcəkdə 36 min ton məhsul istehsalı gözlənilir. Pivotaltı sahəyə qarşdakı illərdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Məhsulların saxlanması üçün 30 min tonluq taxıl anbarı kompleksinin qurulması, 10 min tonluq kartof saxlama-soyuducu kameranın yaradılması nəzərdə tutulur. 8 min hektar torpaq sahəsinə əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın "John Deere" şirkətinin istehsalı olan 30 adda müasir kənd təsərrüfatı texnika və avadanlığının alınması da planlaşdırılır. Nəticədə, 5 min daimi, 1500 mövsümü iş yeri yaradılacaq. "Ceyrançöl"də salınacaq bağçılıq təsərrüfatının məhsulları "Şəmki Aqroparkı"nın Logistika Mərkəzində emal ediləcək, həmin

məhsulların satışı və ixracı, məhz buradan təmin olunacaq. Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şitilçilik üçün nəzərdə tutulub.

"Şəmki Aqroparkı"nın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, saatda buraxılış gücü 18 min kubmetr olan 9 kilometr uzunluğunda qaz xətti, 48 portluq 22 kilometr fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 kilometr uzunluğunda dəmir yolu xəttinin inşası da layihələndirilir. "Şəmki Aqroparkı"nın Logistika Mərkəzi tam gücü ilə fəaliyyət göstərəndə, burada 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda mərkəzdə 179 nəfər çalışır ki, onların da aylıq əməkhaqqı 600 manatdır. Bu ərazidə 2-ci mərhələdə müasir istixana kompleksi, şitilçilik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, aqroservis və satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq.

Göründüyü kimi, aqroparkın yaradılması ölkənin ixrac həcmünün artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistem, eləcə də, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq.

"Səs" Analitik Qrupu

Ukrayna qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır

Avqustun 30-da Ukrayna-nın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tukanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. AZƏRTAC xəbər verir ki, görüşün məqsədi Ukraynada qaçqın və məcburi köçkünlərin dəstəklənməsi və müvafiq sahədə normativ-qanunverici bazanın yaradılması ilə bağlı Azərbaycanın təcrübəsinin öyrənilməsi olub.

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər barədə danışıb. Qonaqların diqqətinə çatdırılıb ki, bu gün etnik təmizləməyə, ərəzilər işğala məruz qalan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə hazırda bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün var. Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir. Hazırda Dövlət Komitəsində qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı kitab hazırlanır. Bu kitabda bütün pro-



seslər, 25 il ərzində baş verən hadisələr öz əksini tapıb.

Əli Həsənov qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsən qaçqınların və məcburi köçkünlərin problemləri ilə yaxından maraqlanırdı, onlara hər zaman diqqət və qayğı ilə yanaşırdı. Ulu Öndərin bu istiqamətə gördüyü işlər Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən böyük səylə davam etdirilir. Azərbaycan dövləti öz yurdlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifə hesab edib. Bu problemlərin

həlli istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iri-miqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Ümummilli Liderin qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, bu istiqamətdə dövlət proqramı təsdiq edilib. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlər

beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir. Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkünlərin bütün problemlərini özü həll edir.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda sabitlik hökm sürür, siyasi, iqtisadi və sosial inkişaf var. Buna görə də ölkəmizə miqrant axını mövcuddur. Əli Həsənov qonaqları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri barədə ətraflı məlumatlandırıb. O deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün Azər-

baycanın ən başlıca problemidir.

Baş nazirinin müavini qeyd edib ki, Azərbaycan və erməni xalqları arasındakı problemi erməni millətçiləri, şovinistləri, faşist Köçəryan-Sarkisyan rejimi yaradıb. Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tuka ölkəmizdə gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülməli işləri yüksək dəyərləndirib. O bildirib ki, ölkəsi qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində normativ hüquqi sənədlərin hazırlanıb tətbiqi sahəsində Azərbaycanın qazandığı təcrübədən yararlanmağa xüsusi əhəmiyyət verir.

Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib. Qeyd edək ki, nümayəndə heyəti səfər proqramı çərçivəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) baş çəkəcək, həmçinin məcburi köçkünlərlə görüşüb onların həyat şəraiti ilə yaxından tanış olacaq.

Nazir Kayrat Abdraxmanov: Qazaxıstan-Azərbaycan əlaqələri tarixi dostluğa, qarşılıqlı hörmət və inama əsaslanır

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov və Qazaxıstan Respublikasının xarici işlər naziri Kayrat Abdraxmanov arasında ölkələrimizin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Xarici işlər naziri Elmar Məmmədov həmçinin ümummilli lider Heydər Əliyevlə əlaqələrin, qarşılıqlı hörmət və uzunmüddətli dostluğun iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın təməlini qoyduğunu bildirib. Həmçinin nazir diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

Elmar Məmmədov



əməkdaşlığın növbəti inkişafına dair mühüm qərarların Prezident Nursultan Nazarbayevin cari ildə Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyev ilə keçirdiyi görüş əsnasında verildiyini diqqətə çatdırıb. Nazir iki ölkə arasında sözügedən qərarların həyata keçirilməsinə istiqamətlanmış diplomatik fəaliyyətin qarşısından gələn illərdə də uğurlu və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Elmar Məmmədov Qazaxıstanın ikitərəfli və çoxtərəfli müstəvidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyü-

nü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair ədalətli mövqeyini dəstəkləməsinə yüksək qiymətləndirib.

Nazir Kayrat Abdraxmanov Elmar Məmmədovla ümumilliyi məktubunda iki ölkə arasında tarixi dostluğa əsaslanan yüksək səviyyəli siyasi dialoqun, ənənəvi hörmət və qarşılıqlı inam mühitinin ötən müddətdə Qazaxıstan-Azərbaycan əməkdaşlığının əsas nailiyyətləri olduğunu bildirib. Kayrat Abdraxmanov iki ölkə arasında bütün səviyyələrdə qarşılıqlı təmasların çoxtərəfli əməkdaşlığın genişlənməsinə gətirib çıxardığını qeyd edib. Bu xüsusda, nazir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyini və onların reallaşdırılması ilə strateji tərəfdaşlığın gələcək inkişafı üçün birgə səylərə təkan verəcəyini diqqətə çatdırıb.

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi



Düən Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub. SİA-nın verdiyi məlumata görə, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan-dakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclis deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.

Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə

başlayıb. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə nəzər salaraq türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. O qeyd edib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir və bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. O Türkiyə ilə Azərbaycanın hər zaman bir-birinin yanında olduğunu da xüsusi olaraq qeyd edib. Sonra tədbir ziyafətlə davam edib.

31 avqust 2017-ci il

Bu gün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla, gündü gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.

Əgər Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. Belə ki, xüsusilə, bu gün xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə integrasiyasını daha da sürətləndirdi. Ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi etdi.

Azərbaycanın xarici siyasəti - dövlətçiliyin və müstəqilliyin qorunması

Bu bir reallıqdır ki, hər bir dövlətin xarici siyasəti onun beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə, dövlətçiliyin, müstəqilliyin qorunması və milli təhlükəsizliyin təmin olunmasına yönəlir. Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini hələ Ulu Öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir və bu prioritetlər Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir.

Bu gün bu uğurlu siyasətin davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət, məhz bu əsaslar üzərində qurulub, ölkəmizin beynəlxalq münasibətlər sisteminə yeri daha da möhkəmlənib, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldibdir. Azərbaycan müstəqil dövlət kimi artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Eyni zamanda, Azərbaycanın, nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.

Belə ki, 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan Respublikasının 155 ölkə

Azərbaycan diplomatiyası - daxili və xarici siyasətin İlham Əliyev faktoru

İlham Əliyev: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır”



nin dəstəyini qazanaraq qalib gəlməsi həmin dövlətlər tərəfindən respublikamıza olan yüksək etimadın və inamın göstəricisidir. Qeyd edək ki, ölkəmizin 26 illik müstəqilliyi dövründə belə böyük uğurun əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir.

BMT Təhlükəsizlik Şurasına Azərbaycanın seçilməsini tarixi qələbə kimi səciyyələndirən dövlət başçısı İlham Əliyev bildirib ki, bu qələbə ölkəmizin uğurlu inkişafını göstərir: “Eyni zamanda, onu göstərir ki, biz erməni lobbisi tərəfindən Azərbaycan haqqında yanlış rəy formalaşmasına böyük zərbə vura bilmişik. Yəni biz o rəyi dəyişdirə bilmişik və bu gün 155 ölkə Azərbaycanı dəstəkləyir. Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman, mən demişəm ki, ədalət, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk günlərdən bu prinsipə sadıq. Bu gün mənim həmkarlarımla keçirilən görüşlərdə daim bu mövzu haqqında fikir mübadiləsi aparılır. Azərbaycanın ədalətli, cəsarətli mövqeyi daim vurğulanır”.

Xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin ədalətli həlli, xüsusilə, mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistan isə təcavüzkar dövlət kimi qəbul edilir.

“Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır”, - deyən Prezident İlham Əliyev vurğulayır ki, bu, bizim üçün əsas məsələ, milli məsələdir və bundan sonra da biz səylərimizi gücləndirəcəyik. Biz düzgün yoldayıq və biz hər gün qələbəni yaxınlaşdırırıq.

İqtisadi uğurları reallaşdıran xarici siyasət

Göründüyü kimi, Azərbaycanın uğurlu xarici siyasət strategiyası xarici ölkələrlə iqtisadi əməkdaşlıq sahəsində onu layiqli tərəfdaş kimi tanıdıb. Artıq bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə, bir sıra Avropa dövlətləri ilə bu sahədə qlobal layihələrin reallaşdırılması yolunda uğurlu addımlar atır. Belə ki, yeni dövrün başlanğıcı olan 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” yeni dövrün başlanğıcı oldu, Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. Çoxsaylı neft kontraktları Azərbaycanın dünya birliyinə integrasiyasını gücləndirdi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün ortaq təmas nöqtələrinin ge-

niş şəbəkəyə malik olduğunu nümayiş etdirdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə keçirilən Bakı Beynəlxalq Konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərdən biridir. Avropa İttifaqının TASIS-TRASEKA proqramı çərçivəsində “Böyük İpək Yolu”nun bərpası üzrə həyata keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaratdı.

Həmçinin, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun inşası və başlanması, digər iri layihələrin həyata keçirilməsi Azərbaycanı beynəlxalq aləmdə diqqət mərkəzinə çıxardı. Dünyanın qüdrətli dövlətlərinin və iri şirkətlərinin də qoşulduğu bu layihələr ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Bununla yanaşı, ayrı-ayrı dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlığa, iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübənin mənimsənilməsinə, qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə təkan verdi. Məhz bu uğurların nəticəsidir ki, sürətlə inkişaf edən Azərbaycan bu gün xarici ölkələrə sərmayələr yatırır,

özəl şirkətlərimiz dünyanın müxtəlif bölgələrində uğurla fəaliyyət göstərir. Bu proses region ölkələrində daha qabarıq şəkildə özünü büruzə verir. Bu baxımdan da, Azərbaycanın investisiyasına dünyada tələbat artır. Xüsusilə, böhrana düşər olmuş ölkələrin maliyyə resurslarına böyük ehtiyacı vardır.

Sözsüz ki, bütün bu əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamaqlıdır, sabitlik şəraitində yaşayır və yaşamaqlıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır”.

Göründüyü kimi, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Bu, aparılan uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

RƏFİQƏ KAMALQIZI

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq

Ən müasir standartlara cavab verən xalça fabriklərində istehsal edilən xalçalar həm daxili bazarlarda, həm də xarici ölkələrdə satılacaq



mizdir. Əsrlər boyu biz bu sənəti yaşadıq. Biz haqlı olaraq, hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçaçılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız”.

Bir məqamı da, xüsusi olaraq qeyd edək ki, xalçaçılıq Azərbaycanda nəsildən-nəslə ərməğan verilmiş qədim sənətdir. Şəmkirin Tatarlı kəndindən olan xalçaçı Zəminə İsgəndərovanın dediyi kimi, bu, nənəmizdən, anamızdan görüb-götürdüyümüz bir sənətdir. Bu sənəti qızıma da öyrədərəm. Biz nənələrimizin davamçılarıyıq, qızlarımız da bizim davamçılarımız olacaqlar.

Əlbəttə ki, toxucular işə kor-koranə qəbul edilməyiblər, bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarını keçib, çalışdıqları sahədə bacarıq və vərdislərini təkmilləşdiriblər. Kurslar filial fəaliyyəyə başladıqdan sonra da davam edəcək və məzunlara “Azərxalça” ASC-nin sertifikatı veriləcək. Hazırda həmin kurslarda qonşu Tovuz, Ağstafa və Qazax rayonlarından gəlmiş xalçaçılar da iştirak edirlər. Çünki bu ilin sonunadək həmin rayonlarda da filiallar açılacaq. Üç filialda 450 nəfər xalçaçı çalışacaq. Gələcəkdə isə “Azərxalça”nın işçilərinin sayının 5 mini ötəcəyi gözlənilir.

Eyni zamanda, xalçaçılıq sənətinin inkişafı ilə bağlı əlavə tədbirlər görülür. Növbəti



Məlum olduğu kimi, avqust ayında Prezident İlham Əliyev, Şəmkir rayonuna səfəri çərçivəsində, “Azərxalça” ASC-nin filialının açılışında iştirak etdi. Tikintisinə keçən il başlanılan və inşası bu il başa çatan, ümumi sahəsi 1100 kvadratmetr təşkil edən, 150 toxucu və inzibati-təsərrüfat bölümündə çalışan daha 12 nəfərin iş yerinə çevrilən yeni müəssisə Şəmkir rayonunun iqtisadiyyatına sanballı töhfə oldu.

Müəssisənin binası toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkhana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgah quraşdırılıb. Emalatxana, eləcə də, zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə-həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Şəmkirdə fəaliyyətə başlayan bu müəssisə “Azərxalça”nın sayca ikinci filialıdır.

Qeyd edək ki, “Azərxalça” ASC-nin yaradılması haqqında Sərəncamı Prezident İl-

ham Əliyev keçən ilin may ayında imzalayıb. Noyabr ayında isə, bu qurumun Füzuli rayonunun Horadiz şəhərindəki ilk filialının açılışında iştirak edib. Həm Horadizdəki, həm də Şəmkirdəki filiallarda, ümumən, Azərbaycan xalçaları toxunur.

Onu da əlavə edək ki, qurulan işin əsasında hər regionun öz xalçaçılıq ənənələri dayanır. Belə ki, Horadiz filialı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən birini - Qarabağ xalçaçılıq məktəbini təmsil edir.

Yeni filialda isə Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça növlərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəsamları tərəfindən hazırlanıb.

Ən müasir standartlara cavab verən fabrikdə istehsal edilən xalçalar həm daxili ba-

zarlarda, həm də xarici ölkələrdə satılacaq. Beləliklə, həm ölkəyə gəlir gələcək, həm müəssisənin yerləşdiyi ərazilərdə yaşayan qadınların məşğulluq problemi həll oluna-cacaq, həm də qədim xalçaçılıq sənətimiz dünyada bir daha nümayiş etdiriləcək. Belə ki, Azərbaycan xalçalarının ixrac coğrafiyasının genişlənməsinin ölkəmizin təbliğatı, tanındılması istiqamətində böyük mənası var.

Şəmkirdə xalçaçılarla söhbət zamanı Prezident İlham Əliyev deyib ki, bir müddət bundan əvvəl, mənim Sərəncamımla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və cəmiyyətin qarşısında vəzifə qoyulub ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın: “Bu il 10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq. Beləliklə, Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq. Bu fabriklərdə 5 mindən çox insan - onların mütləq əksəriyyəti qadınlar olacaq - daimi işlə təmin ediləcək. Bu, çox gözəl təşəbbüsdür. Çünki xalçaçılıq bizim milli sənətimizdir, milli sərvəti-

mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur. Belə bir müəssisənin açılması xaricdən boya idxalını azaltmaq məqsədi daşıyır. Yun tədarükü məsələləri də öz həllini tapır. Azərbaycanda, eyni zamanda, ipəkçilik də sürətlə inkişaf etdirilir. İndi, həmçinin ipək xalçaların toxunması gündəmdədir.

Bir sözlə, “Azərxalça”nın yaradılması həm xalçaçılıq sənətinin qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan verəcək. Yeni xalçaçılığın inkişafı həm bu qədim sənət növünün yaşamasına, inkişafına təkan verəcək, həm insanların yeni iş yerlərilə təmin olunmasına, onların gəlirlərinin artmasına səbəb olacaq, həm də Azərbaycan xalça ixracı sahəsində dünya bazarında əhəmiyyətli rol alacaq. Bu da, öz növbəsində, ölkəmizə əlavə gəlirlər gətirəcək.

31 avqust 2017-ci il

“Azərbaycan turistləri özünün rəngarəngliyi ilə təəccübləndirəcək” - Anna Xramtsovanın Rusiyada çıxan “Metro” qəzetinin 30 avqust tarixli nömrəsində dərc olunan məqaləsi belə adlanır. AZƏRTAC oxucuları bu yazı ilə tanış edir.

X X X

Jurnalist yazır: “Dağ mənzərələrindən zövq almaq, Şərq şirniyyatının dadına baxmaq, müasir arxitekturanın möcüzələrini öz gözünlə görmək və dənizdə çimmək üçün İsveçrəyə, Mərakeşə, Birləşmiş Ərəb Əmirliklərinə, yaxud Tailandda uçmağa ehtiyac yoxdur. Bütün bunları özünü elə ilk baxışda sevdiren günəşli Azərbaycanda da tapa bilərsiniz. Moskvadan Azərbaycanın paytaxtına həm təyyarə, həm də avtobusla getmək olar. Şəxsən mən birinci variantdan istifadə etdim və üç saat sonra Bakı şəhərində, texnikanın son nailiyyətlərini tətbiq etməklə inşa edilmiş aeroportda yerə endim.

Köhnə Bakı

Mənim içərişəhərdə gezintim indiyədək dəqiq yaşı müəyyən edilməmiş qədim tikilidən - Bakının rəmzi olan Qız qalasından başladı. Arxeoloqlar hesab edirlər ki, qalanın tikintisi iki mərhələdə aparılıb: Birinci mərhələ İslamdan əvvəlki dövrə, ikinci mərhələ XII əsrə aiddir. Qaladan ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlər üçün istifadə edilib: XII əsrdə müdafiə təyinatlı qala olub, XVII-XIX əsrlərdə mayak rolunu oynayıb, indi isə Qız qalasının içərisində müasir interaktiv muzey və şəhərə gözəl mənzərə açılan baxış meydançası yerləşir.

“Brilyant əli” filminin izləri ilə

İçərişəhərdə gəzişmək adama xüsusi zövq verir. Hər biri unikal olan evlərin marqlıq üslubu adamı az qala ovsunlayır. Hələ ətrafa necə qoxuların yayıldığını demirəm! Sizə ənənəvi armudu stəkanlarda Azərbaycan çayının və balıq paxlavanın dadına baxmağı məsləhət görürəm. Məsələn, bunun üçün “Brilyant əl” kafesinə gedə bilərsiniz. Kafə yarım əsrdən çox əvvəl Leonid Qaydayın eyniadlı filmində Yuri Nikulinin qəhrəmanı Semyon Qorbunkovun yıxıldığı və artıq əli gipslənməmiş vəziyyətdə ayıldığı yerdədir. Bu yer rusiyalı turistlər üçün

“Metro”: Azərbaycan ilk baxışdan özünü sevdilir

Новости Фото и видео Развлечения O Metro Скачай Metro Было/Не было

Азербайджан удивит туристов своим многообразием

АННА ХРАМЦОВА

Репортёр Metro рассказывает, что посмотреть в Азербайджане



bir növ əsl pərəstiş məkanına çevrilib: İnsanlar bura şəkil çəkdirmək və “Çyort poberi” sözlərini ucadan demək istəyi ilə gəlirlər.

Müasir Bakı

Bakıda qədim binalar müasir tikililərə - Avropa səviyyəli dəbdəbəli otellərə, ticarət və biznes mərkəzlərinə gözəl uyğunlaşıb. İçərisində ofislər, mehmanxanalar və mənzillər olan üç göyüdələndən ibarət “Alov qüllələri” şəhərin hər yerindən görünür. Onu da deyim ki, Bakı əsl müasir arxitektura şədəridir. Elə götürək əfsanəvi arxitektör Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzini. Bina zahirən ya nəhəng balınanı, ya da kəpənəyi xatırladır. Nə qədər çalışdımsa onun şəklini bütünlüklə çəkim, alınmadı.

Dəniz kənarında istirahət

Amma istənilən halda Bakının ən görməli yerlərindən biri Xəzər dənizidir. Onun bu dərəcədə təmiz və mülayim olması mənim üçün yenilik oldu. Şəhərin mərkəzində xüsusi çimərliklər yoxdur. Odur ki, çimmək və gündə qaralmaq üçün “Sea Breeze Resort” kurort qəsəbəsinə yollanmaq olar. Onun yaxınlığında, “Yanardağ” qoruğunda Abşeron yarımadasının ən heyvətəməz məkanlarından biri yerləşir. Nə yağışın, nə də qarın söndürə bildiyi alovun şölələndiyi dağ yamacı. Bu qeyri-adi mənzərənin izahı sadədir: torpağın yuxarı qatlarından ayrılan təbii qaz oksigenlə reaksiyaya girərək alova çevrilir.

Qəbələ

Mən Azərbaycana azı on gün müddəti-

nə gəlməyi məsləhət görürəm. Axı paytaxta tamaşa etmək, bütün ölkəni görmək demək deyildir. Bakının 200 kilometrliyində Qəbələ şəhəri yerləşir. Onu tez-tez “Azərbaycanın İsveçrəsi” adlandırırlar. İlin isti vaxtlarında “Yeddi gözəl” şalələsinə gedə, raftinqlə məşğul ola, yaxud piyada dağ səyahətinə çıxsa, qışda isə kanat yolları ilə təchiz edilmiş dağ kurortunda istirahət edə bilərsiniz. Amma ilin hansı fəslində gəlirsənizsə-gəlin, yerli delikateslərin - müxtəlif növ kababların, dolmanın, Azərbaycan plovunun, qutabın, şərab və bir çox başqa digər təamların dadına baxmaq fürsətini əldən verməyin.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Eldəniz Səlimov: Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləmdə təqdir olunur

“Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləmdə də təqdir olunduqca ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır. Onun sözlərinə görə, dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. “Beynəlxalq reyting mərkəzləri və nü-

fuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirir. “Doing Business-2017” hesabatına əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Davos Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqəbat Qabiliyyətliliyi İndeksi 2016-2017” hesabatında Azərbaycan 138 ölkə arasında 37-ci yerdə qərarla-



şıb. Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB ölkələri arasında birinci yerdədir. Hesabatda Azərbaycan “əmək bazasının səmərəliliyi” göstəricisi üzrə 26-cı, “makroiqtisadi sabitlik” göstəricisi üzrə isə 39-cu yerdə qərarlaşıb. Nüfuzlu “Standard&Poor’s” (S&P) beynəlxalq reyting agentliyi isə gələn ildən Azərbaycan iqtisadiyyatında artım olacağını bəyan edib.

Sənəddə göstərilir ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacaq”- deyər, E.Səlimov vurğulayıb.

Yevda Abramov: Azərbaycanda müxtəlif konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır

“Azərbaycanda müxtəlif konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır”. Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətəarası dialoq məkanı kimi baxır. Onun sözlərinə görə, ölkəmizdə müxtəlif millətlərin, dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar.

“Vaxtaşırı olaraq buna aid müxtəlif tədbirlər keçirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayırlar, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənir. Müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə nümunədir”- deyər, komitə sədrinin müavini vurğulayıb.



Təhsil Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında protokol imzalanıb



nışib. Qeyd olunub ki, müəllimin yeni rolu, üstün peşəkarlıq verdişləri həm də tədrisdə tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır. İKT bacarıqları biliklərin çatdırılmasında əyaniliyi təmin edir, dialoq mühiti yaradır. Son illərdə müəllimlərin İKT bacarıqlarının artırılması, İKT infrastrukturunun yaradılması, elektron resursların bazasının genişləndirilməsi sahəsində Təhsil Nazirliyinin gördüyü işlər bu prosese təkan verib.

Nazir Azərbaycanla Koreya arasında təhsil, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, İKT sahəsində dünyanın aparıcı dövlətlərindən olan Koreya ilə əməkdaşlığı yüksək qiymətləndirib. Layihə çərçivəsində əsas planın, Elektron Tədris Sisteminin, Tədrisin Məzmununun Saxlanması Sistemini, müəllimlərin online təhsili üçün portalın, online təhsil məzmununun hazırlanması, eyni zamanda, server, video, audio, studiya avadanlıqları və materiallarının alınması nəzərdə tutulub. Həmçinin Elektron Tədris Sisteminin idarə olunması ilə əlaqədar Təhsil Nazirliyinin əməkdaşları və müəllimlər üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təlimlərin keçirilməsi də planlaşdırılıb. Layihə üç il müddətində icra olunacaq.

Avqustun 30-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması" texniki yardım (qrant) layihəsi üzrə müzakirə protokolu imzalanıb. AZƏRTAC xəbər verir ki, sənədi təhsil naziri Mikayıl Cəbbarov və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə di-

rektoru Çoi Yonjae imzalayıblar.

Layihənin əsas məqsədi təhsil informasiya sisteminin, müəllimlərin təlimi üçün online elektron tədris portalının yaradılması, Koreya texnologiyalarının əsaslarını və inkişaf təcrübəsini bölüşməklə müəllimlərin təkmilləşdirilməsinə töhfə verməkdir. Görüşdə nazir Mikayıl Cəbbarov Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan da-

“Zaman və məkan” adlı müsabiqə keçiriləcək



Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Zaman və məkan" adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib. İttifaqın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yaşı 35-ə qədər olan bütün şəxslər ssenari müsabiqəsində iştirak edə bilərlər.

Şərtlərə görə hər bir müəllif 3 ssenaridən artıq təqdim edə bilməz. Birinci yerin sahibinə 1500, ikinciyə 1000, üçüncüyə isə 500 manat məbləğində pul mükafatı veriləcək. Ssenari müsabiqəsinin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuzaya yeni fikir, yeni nəfəs gətirməkdir. Ssenarilər oktyabrın 31-nə qədər təqdim edilməlidir

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə başlanılıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə başlanılıb. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əlavə ixtisas seçimində iştirak üçün “ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür. Sentyabrın 7-dək davam edəcək bu prosese birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla bilərlər. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir.



Qeyd edək ki, avqustun 1-dən 22-dək keçirilən birinci mərhələdə 8 min 651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Bakı və Gəncə şəhərlərindəki dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul yalnız “ASAN xidmət” mərkəzlərində aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonlarındakı ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət hesabına qəbul “ASAN xidmət” mərkəzlərində, ödənişli əsaslarla qəbul isə ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Təhsil Nazirliyi və “ASAN xidmət”-in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun obyektivliyini təmin etməkdir.

ABŞ, Rusiya və Gürcüstanın caz musiqiçiləri Bakıda açıq səma altında çıxış edəcəklər

“Barrel Playground” klubu bu payız caz fanatlarına böyük hədiyyə hazırlayır. Belə ki, sentyabrın 7-dən 10-dək Bakıda açıq səma altında ABŞ, Rusiya, Gürcüstan və əlbəttə ki, Azərbaycanın istedadlı caz artistləri çıxış edəcəklər. Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, sentyabrın 7-si Gürcüstan cazmenləri - Paata Andriadze, Levan Deisadze, Zaza Tsertsvadze; sentyabrın 8-i Rusiyadan olan cazmenlər - Yakov Okun, Sergey Qolovnya, Vitali Salomonov, David Petrov; sentyabrın 9-u ABŞ cazmenləri - Edvard Peres, Lui Qodvin, Endryu Atkinson; sentyabrın 10-u Azərbaycan cazmenləri - Əməkdar Artist Salman Qəmbərov, Emil Həsənov, Vaqif Əliyev, Səbinə Hacıyeva, Cəmil Əmirov, Tofiq Cəbbarov və Mircaavad Bağirovun çıxışları planlaşdırılır.

Naxçıvanda taxıl əkini sahələrindən 93 min tondan çox məhsul tədarük olunub

Muxtar respublikada 2017-ci ilin məhsulu üçün əkilmiş 61 min 531 hektar sahənin 31 min 632 hektarını və yaxud 51,4 faizini taxıl zəmiləri təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, taxıl əkini sahəsinin 22 min 268 hektarında buğda, 9 min 364 hektarında isə arpa ekilib. Əkin sahəsinin 954 hektarı və yaxud 3 faizi Naxçıvan şəhərinin, 4 min 144 hektarı və yaxud 13,1 faizi Şərur, 10 min 420 hektarı və yaxud 33 faizi Babək, 1671 hektarı və yaxud 5,3 faizi Ordubad, 6 min 48 hektarı və yaxud 19,1 faizi Cul-



fa, 4 min 364 hektarı və yaxud 13,8 faizi Kəngərli, 1591 hektarı və yaxud 5 faizi Şahbuz, 2 min 440 hektarı və yaxud 7,7 faizi isə Sədərək rayonlarının payına düşüb.

Bu il muxtar respublikada taxıl əki-

ni sahələrindən 93 min 419 ton məhsul yığılıb ki, bu da 2007-ci ildə yığılan məhsuldan 19 min 50 ton çoxdur. Bu dövr ərzində yığılan məhsulun 66 min 95 tonu buğda, 27 min 324 tonu isə arpadır. Yığılan məhsulun 2 min 604 tonu və yaxud 2,8 faizi Naxçıvan şəhərinin, 13 min 171 tonu və yaxud 14,1 faizi Şərur, 32 min 820 tonu və yaxud 35,1 faizi Babək, 4 min 706 tonu və yaxud 5 faizi Ordubad, 15 min 873 tonu və yaxud 17 faizi Culfa, 12 min 134 tonu və yaxud 13 faizi Kəngərli, 4 min 252 tonu və yaxud 4,6 faizi Şahbuz, 7 min 859 tonu və yaxud 8,4 faizi Sədərək rayonlarının payına düşüb.

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Qurban bayramı ilə əlaqədar sentyabrın 1-dən 4-dək gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsiindən bildirilib. Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sistemində nəzarəti gücləndirmək məqsədilə İB tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin texniki is-

tismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçıları Qurban bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməsini xahiş edir.



“Kənd təsərrüfatı məhsullarına vergi güzəştləri bu sahəyə investisiya qoyuluşlarını artıracaq”

Qeyri-neft sektorunun prioritet sahəsi hesab edilən kənd təsərrüfatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Müşahidələr göstərir ki, aqrar sektorun vergiyə cəlb olunması ilə bağlı vergiödəyiciləri tərəfindən bir sıra suallar yaranır. AZƏRTAC-ın Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanovla müsahibəsi də bu aktual məsələyə həsr olunub.

- Nicat müəllim, söhbətimizə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə müəyyənləşdirilmiş anlayışlardan başlayaq: kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışları özündə hansı vacib şərtləri birləşdirir?

- Kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir. Həmin şəxslər həm də istehsal etdikləri kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olurlar. Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən istehsalçılardan tədarük edilərək digər şəxslərə satılması, habelə hər hansı formada emal edilməklə satılması ümumi qaydada vergiyə cəlb edilir. Bu sahələrdə yaranan fikir ayrılığı və mübahisələrin aradan qaldırılması üçün kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsinə zərurət yaranmış və ötən ilin sonunda Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilərək Vergi Məcəlləsinə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışı əlavə edilib.

Vergi Məcəlləsinin 13.2.60-cı və 13.2.61-ci maddələrinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı anlayışı özündə sənaye üsulu da daxil olmaqla heyvanların və quşların yetişdirilməsini, bəslənməsini, diri şəkildə olarkən onlardan məhsulların ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən əldə edilməsini, kənd təsərrüfatı məhsullarının satışı sənaye üsulu ilə, xüsusən broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə istehsal olunan canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsire məruz qalmadan təqdim edilməsini nəzərdə tutur.

- Vergiödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul

olarkən vergi öhdəliklərini necə yerinə yetirməlidir?

- Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövrüyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad ediliblər.

Buna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azadır. Lakin istehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərəkət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət, gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı, vergiödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alqı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.

- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı hansı vergi öhdəlikləri yaranır?

- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari



ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.

- Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması necə aparılır?

- Məlum olduğu kimi, kiçik və orta sahibkarlığın inkişafı, istehlakçıların üzərindəki vergi yükünün azaldılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən tədarük qaydasında kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsulları əhaliyə satılarkən ƏDV həmin məhsulların tam dəyərindən deyil, onların alış və satış qiyməti arasındakı fərq olan ticarət əlavəsindən hesablanır. Yeni sahibkar 100 manatlıq kənd təsərrüfatı malını istehlakçıya ƏDV-siz 120 manata satdıqda ƏDV-ni 20 manatdan hesablayır. Lakin qanunvericilik bu qaydada ƏDV-nin hesablanması üçün sahibkar tərəfindən həmin malların uçotunun ayrılıqda aparılmasını şərtləndirir. Belə ki, sahibkar həm kənd təsərrüfatı məhsullarının istehsalçısından birbaşa malı alaraq müştəriyə sata bilər, həm də belə malları idxal edərək və ya digər tədarükçü topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərdən alaraq müştərilərə sata bilər. Bu mallar üzrə uçot ayrılıqda aparılmadıqı halda bütün məhsulların ümumi dəyərindən ƏDV hesablanmış olacaq.

- Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları necə müəyyənləşdirilir? Bu cür torpaqlar üzrə torpaq vergisi-nin dərəcəsi necə müəyyən olunur və bu sahədə vəziyyət necədir?

- Təyinatı üzrə istifadə edilən və ya istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışa əsasən müəyyən edilir.

Həmin arayışda torpaqların üzürlü və ya üzürsüz səbəbdən istifadə edilməməsi göstərilir. Bu arayışlardakı məlumatlar əsasında həmin torpaqlar üzrə vergilər təyinatı üzrə

istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat, qeyd olunan torpaqlar istisna olmaqla təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadratmetrinə görə 2 manat məbləğində müəyyən edilməklə hesablanır.

Məlumat üçün bildirim ki, ölkə başçısının 2016-cı il 1 iyun tarixli 928 nömrəli Fərmanında təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarlarının və qaydasının dəqiqləşdirilməsi Nazirlər Kabinetinə tapşırılıb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və qaydasının təsdiq edilməsi haqqında” Qərar layihəsinə Vergilər Nazirliyi tərəfindən təkliflər verilib, görüşlər keçirilib və qarşılıqlı müzakirələr aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə aktual elektron məlumat bazasının formalaşdırılması yekunlaşdıqdan, torpaqlar və onların mülkiyyətçiləri (və ya istifadəçiləri) barədə məlumatlar həmin elektron məlumat bazasına daxil edildikdən sonra vergilərin düzgün hesablanması məqsədilə Vergilər Nazirliyi və bələdiyyələr real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxış əldə etmiş olacaqlar.

- Kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşlarına əlverişli imkanların yaradılması üçün hansı güzəştlər mövcuddur?

- Məlum olduğu kimi, Vergilər Nazirliyi Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvafiq vergi güzəştlərinin verilməsi kənd təsərrüfatının əsaslı şəkildə inkişafını və bu sahəyə investisiya qoyuluşlarının artırılmasını təşviq edir. Deyildiyi kimi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1999-cu ildən müvafiq vergilər üzrə güzəştlər tətbiq edilir: vergi qanunvericiliyinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla 2019-cu ilin yanvarın 1-dək Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, gəlir vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər.

Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların dövrüyyə vəsaitlərinə qənaət edilməsi məqsədilə bəzi malların idxalda ƏDV-dən azad edilməsini nəzərdə tutan maddələr Vergi Məcəlləsinə əlavə edilib. Lakin Məcəllənin 159.10-cu maddəsinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azər-

baycan Respublikasının ərazisində təqdim edilməsi ümumi qaydada ƏDV-yə cəlb edilir.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara bu sahədə güzəştlərin verilməsi məqsədilə bəzi malların idxalının ƏDV-dən azad edilməsi ilə yanaşı, onların ölkə daxilində satışı da ƏDV-dən azad edilib. Buraya damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı aiddir.

Bunlardan əlavə, mövcud qanunvericilik kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərin də bilavasitə əlaqəli olan fəaliyyət sahəsinə uyğun investisiya təşviqi sənədini almasına və həmin sənəd əsasında müvafiq vergi güzəştlərin-

dən istifadə etməsinə imkan yaradıb.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq verilən investisiya təşviqi sənədi əsasında əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azadlır.

- Kənd təsərrüfatı məhsullarının satışı prosesində hüquqi şəxslər və fərdi sahibkarlar arasında bağlanmış konsessiya müqaviləsi üzrə yaranan vergi öhdəlikləri necə müəyyən edilir?

- Son zamanlar qanunvericiliyin tətbiqi barədə daxil olan sorğuların əksəriyyətinin təhlili zamanı məlum olub ki, fərdi sahibkarların hüquqi şəxslərin istehsal etdiyi malları konsessiya müqaviləsi üzrə təqdim etməsi əməliyyatı malların agent tərəfindən təqdim edilməsi əməliyyatı ilə qarışıq salınır.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 808.1-ci maddəsinə əsasən komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitent) tapşırığı ilə mizd müqabilində öz adından, lakin komitent hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür.

Vergi qanunvericiliyinə əsasən komissiyaya qəbul edilmiş mallar "Malların təhvil-qəbul aktı" ilə sənədləşdirilir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alınırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır. Elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Malların komissiyaya verilməsi malların təqdim edilməsi hesab edilmədiyindən komitent tərəfindən komisyonçuya verilmiş mallara görə elektron qaimə-faktura təqdim edilmir.

Vergi Məcəlləsinin 172.4.4-cü maddəsində göstərilib ki, agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı bu xidmətlərin faktiki göstəriləndiyi vaxt, vergi tutulan əmə-

liyyatların dəyəri isə onun digər şəxsdən almalı olduğu (aldığı) haqdır (mükafatdır).

Mülki Məcəllənin 800-cü maddəsinin müddəalarına əsasən, konsessiya müqaviləsi üzrə konsessioner kontrakt mallarını müəyyən ərazilərdə və müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmağı öhdəsinə götürür. Mallar barəsində tapşırın konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşırının mallarının onun nəzarəti altında satışına qarantıya verməlidir.

Göründüyü kimi, tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanmış komissiya müqavilələri əsasında malların təqdim edilməsi agent vasitəsilə həyata keçirilə bilər. Bu zaman malların satışını komissiya müqaviləsi əsasında həyata keçirən agent üçün vergi tutulan əməliyyatın dəyəri satış üzrə xidmətlərin göstərilməsinə görə ona ödənilən haqdır (mükafatdır).

Konsessiya müqaviləsi əsasında alınmış malların satışından əldə olunan gəlirlər isə tam məbləğdə fərdi sahibkarın vergi tutulan gəlirlərinə (ümumi hasilata) aid edilməli və müvafiq vergilərin hesablanıb dövlət büdcəsinə ödənilməsi təmin edilməlidir.

Serbiya gömrükdə tətbiq edilən yeni texnologiyalar barədə Azərbaycanın təcrübəsindən yararlanacaq



Serbiya gömrükdə tətbiq edilən yeni texnologiyalar barədə Azərbaycanın təcrübəsindən yararlanacaq. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə avqustun 30-da komitənin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Serbiya Respublikası Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri xanım Gordana Vidanovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyilib. Serbiya Gömrük Xidmətinin nümayəndə heyətinə Hüquq Müfəhizə bölməsi üzrə baş direktorun köməkçisi, Risk Analizləri və Risklərin İdarə olunması Departamentinin rəhbəri, həmçinin Belqrad, Subotika və Nis gömrük ofislərinin rəhbərləri daxildir. A.Əliyev Serbiya nümayəndə heyətinin səfərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əmin-

liyini ifadə edib. Bildirib ki, Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçıların qarşılıqlı səfərləri xüsusi rol oynayır.

Komitə sədri vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticari münasibətləri inkişaf etdirməyə ehtiyac var. Azərbaycan iqtisadiyyatının inkişafı və qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Komitə sədri, eləcə də gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və gömrük sahəsində aparılan islahatlar barədə qonaqlara məlumat verib. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər.

A.Əliyev Serbiyanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayaraq bunu siyasi əlaqələrimizin yüksək

səviyyədə olmasının bariz göstəricisi kimi dəyərləndirib. Bu ilin aprelində Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransında da Kosovonun ÜGT üzvlüyünə qəbul edilməsi məsələsində Azərbaycanın mövqeyinin dəyişməyəcəyi bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanıdır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir.

Serbiya Respublikası Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri G.Vidanovic Azərbaycana səfərindən məmnun qaldığını söyləyib, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini söyləyən nümayəndə heyətinin rəhbəri Azərbaycan Gömrük Xidmətinə ÜGT-nin qeyd edilən konfransında tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Departament rəhbəri ÜGT-nin qarşıdakı toplantısında da eyni məsələyə münasibətdə Azərbaycan tərəfinin dəstəyinə ümid etdiklərini diqqətə çatdırıb.

O, Azərbaycana səfərində məqsədin gömrük sahəsində tətbiq olunan yeni texnologiyalar barədə, xüsusən GPS izləmə sistemlərinin tətbiqində Azərbaycan Gömrük Xidmətinin təcrübəsini öyrənmək olduğunu diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Sonra qonaqlar Dövlət Gömrük Komitəsinin "Hədəf" mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə yaxından tanış olublar.



Cəmil Həsənlı kimi "siyasətçi"lər dəyirman daşının çaqqılısından savayı heç nələri ilə fərqlənmirlər

RƏFİQƏ

Qəribədir ki, bu gün müxalifət düşərgəsi deyilən bataqlıqda olan "liderlər" özlərini "güclü siyasətçi" adlandırırlar. Bəs görəsən, həmin "güclü siyasətçilər" ötən illərdə söylədiklərini xatırlayarkən hansı səhvlərə yol verdiklərini etiraf edə bilirlərmə? Ancaq bu səhvi anlamaq, onu etiraf etmək hər adamın da işi deyil və müxalifət düşərgəsi deyilən bataqlıqda olanlar - əlilər, isalar, leylələr, cəmillər... bu düşüncədən və reallıqdan çox-çox uzaqdırlar. O cümlədən, Cəmil Həsənlı kimilər.

"Milli Şura"-nın rəhbəri, daha doğrusu, "hə" deyəni - Cəmil Həsənlı, həmişə olduğu kimi, yenə seçkiərfəsi oyuna gətirildiyini hələ də anlamır. Eks-spiker Rəsul Quliyevin sözüne qüvvət : "Ağsaqqal olmaq, başın ağlığına baxmır. Cəmil Həsənlı kimi səviyyəsizdən, şizofrenikdən nə ağsaqqal?"

Bunu biz demədik. Bir də, düz sözə nə deyəsən. Belə deyilsə, ağsaqqal, ahıl çağında düşərgə liderlərinin küynə gedib, palaz-palaz radikal açıqlamalar verməzdi ki? Bir də, C.Həsənlı anlamalıdır ki, öz çirkin və yersiz, uğursuz əməlləri ilə daha da hörmətdən düşərək, əslində, ziyalı adına yaraşmayan fikirlər səsləndirməklə, populist çıxışlar etməklə özünü "lider" hesab etmək, heç də siyasətdən xəbərdar olmaq demək deyil. Elə buna görə də, C.Həsənlı müxalifət üçün uğursuz bir seçim olduğuna görə həmişə ortaya atılır. Bu gün C.Həsənlının ətrafı da, onu məzəmmət edib deməsi ki, "ay Cəmil, axı, bu sənə lazımdıydı ki, getdin düşdün Ə.Kərimli kimi bir dələduzun toruna? Axı, sən yaşlı adamsan, özünü professor sayırsan. Amma indi sən professor sayanlar da yoxa çıxıb". Bax, bunu düz demirsiniz, ay Cəmilin ətrafları. Çünki dələduzun və satqının yanında elə özü kimi dələduzlar və satqınlar olar. Elə Ə.Kərimli ilə C.Həsənlı da bir bezin qırağı deyilmi?

Bu yerdə yadıma 2013-cü ilin seçki ərəfəsindən bir seçicinin dediyi sözlər düşür. Sitat: "Özünü professor kimi təqdim edən Cəmil Həsənlının çıxışlarına baxan və özünə hörmət qoyan seçici heç vaxt ona səs verməz. Çünki əgər C.Həsənlının arxasında duran bu komandanın toplaşdığı "Milli Şura" varsa, deməli, bu qurum özü səviyyəsizlər bataqlığıdır".

Bax, ağzına qüvvət. Düz sözə nə deyəsən ki? Elə buna görə də, özünü "siyasətçi" sayan C.Həsənlı, Ə.Kərimlinin lazımsız oyuncağı kimi, artıq zibil qutusunda atılır. Elə buna görə də, bu düşərgənin saxta liderlərindən olan C.Həsənlı kimilərin nala-mıxa döyəcəylə, özünü "siyasətçi" adlandırması da dəyirman daşının çaqqılısından savayı, heç nəyi ilə fərqlənmir.

31 avqust 2017-ci il

Hər kəsin milli mənsubiyyətindən və irqindən asılı olmayaraq, azad nəfəs aldığı və sərbəst fəaliyyət göstərdiyi Azərbaycanda tarixi ənənələr yaşayır, dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların firavan həyat sürməsinə əsas verir. Dövlət-xalq birliyinə əsaslanan müdrik siyasət sayəsində Azərbaycan yeni zəfərlər qazanır və global təşəbbüslərin mərkəzinə çevrilir. Ölkəmizə gələn hər bir kəs burada tolerantlıq mühitinə, islami dəyərlərə dövlət tərəfindən böyük önəm verildiyinin bir daha şahidinə çevrilir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Cəmiyyətimizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Dövlətin gücünü əhalisinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya göstərir və sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır və bu baxımdan, Azərbaycan bir ölkə kimi dünyanın digər dövlətlərinə nümunə ola bilər.

İSLAMİ DƏYƏRLƏR MİLLİ DƏYƏRLƏRİMİZİN AYRILMAZ TƏRKİB HİSSƏSİDİR VƏ BU DƏYƏRLƏR BİZİM ÜÇÜN HƏR ŞEYDƏN ÜSTÜNDÜR

Dünyəvi və müasir dövlət olan Azərbaycan islami dəyərlərə də böyük hörmətlə yanaşır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, islami dəyərlər milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir və bu dəyərlər bizim üçün hər şeydən üstündür.

Bəli, qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycandan əxz ediləcəyi çox məqamlar var. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan bu gün tarixi adət-ənənələrini, milli-mənəvi dəyərlərini qoruyaraq, onun geniş şəkildə təbliğinə yollar açıb. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində

də xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, adət-ənənələri, milli dəyərləri dünya bəşəriyyət üçün nümunəyə çevrilib. Bugünkü xalqımıza məxsus olan çoxəsrlik dəyərlər, milli və dini bayramlarımız yüksək səviyyədə müstəqil dövlətimizdə qeyd olunur. Bu gün belə bayramlar sırasında olan Qurban bayramı ərəfəsindəyik. Bu bayram islam dünyasının ən müqəddəs bayramlarından sayılır və Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra



Azərbaycanda mütərəqqi islami dəyərlər qorunur

Qurban bayramı insanlarda xeyirxahlıq və mərhəmət duyğularının təəcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da gücləndirir

“ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində e-viza almaq imkanı olacaq

Avqustun 30-dan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-ış və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması



üçün müraciət edə bilərlər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, bu yenilik “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı

ni ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 21 iyun 2017-ci il tarixli 1482 sayılı Fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir.

“ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 sayılı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilərlər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir. Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər. Qeyd edək ki, bu günə kimi “ASAN Viza” vasitəsilə 167.337 əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.

Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı insanlarda xeyirxahlıq və mərhəmət duyğularının təəcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da gücləndirir. Azərbaycan Prezident Cənab İlham Əliyev ötən gün Qurban bayramı münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrikinde vurğulayı ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. “İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təəcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca

Tanrıya yaxınlığın fərəhini yaşamaq fursəti əldə edirlər”.

Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımız sevincə qeyd edirlər. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsusi önəm verildi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa iş-

yetimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildiren hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadıqlığını sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yığıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göyden enib onun əlini saxlayaraq, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirir və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın və dərin etiqadın nümunəsidir. Bu hadisə, onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, islam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul

lərinin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dəst-xətt İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən əsas istiqamət kimi götürüldü. Prezident İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başladı. Prezident İlham Əliyev regionlara, həmçinin, Bakıtrafi kənd və qəsəbələrə səfərləri zamanı qədim tarixi abidə və ziyarətgahlarla yaxından maraqlanıb, onların bərpası və yenidən qurulması ilə bağlı müvafiq tapşırıqlar verir. Dövlət başçısının göstərişilə məscid və ibadət-gahlara, pirlərə, tarixi dini abidələrərimizə ikinci həyat bəxş olunur.

“BÜLKİ QURBAN BAYRAMI DA CƏMİYYƏTİMİZDƏ MİLLİ-MƏNƏVİ HƏMRƏYİLİYİN, XEYİRXAH ƏMƏLLƏRİN, ŞƏFQƏT VƏ MƏRHƏMƏT DUYĞULARININ TƏNTƏNƏSİNƏ ÇEVİLƏCƏKDİR”

Bu gün belə bir ölkədə yaşayan Azərbaycan xalqı insanları halallığa və paklığa səsləyən Qurban bayramına hazırlaşır. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiy-

etmir. Bu bayramın əsasında xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Cənab Prezidentin ünvanladığı təbrik məktubunda o da qeyd olunur ki, xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır: “Bütün dini mərasimlər, o cümlədən, Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərəzi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu ilki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir”.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din və məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlığının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi Qurbanlıq etindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Bu deyilənlərdən, bir daha aydın oldu ki, Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təəcəssüm etdirərək insanları halallığa və paklığa, birliyə səsləyir.

Zümrüd BAYRAMOVA

İranın iqtisadiyyatının dirçəldilməsi planlarının böyük bir qismi Azərbaycanla əlaqəlidir

Mübariz Əhmədov: “İran Ermənistanına qarşı yeni siyasi konsepsiya üzrə davranır”



“İranla münasibətlər Ermənistan rəhbərliyi üçün həmişə reallıqdan daha çox, piar resursu rolunu oynamışdı. Bu fikrin təsdiqi üçün hədsiz dərəcədə çox misal gətirmək olar. Amma bircəciyi kifayətdir”. Bu fikirləri sözügedən mövzuda Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədov şərh edib.

Onun fikrincə, 2012-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan və İranın energetika naziri Məcid Namcunun iştirakı ilə Mehri SES-in təməlqoyma mərasimi keçirildi və SES-i 323 milyon dollar vəsait qoymaqla İran tikir, ermənilər idarə edir. “Əldə olunan elektrik enerjisi yarımbarı bölünür, 15 ildən sonra o, tamamilə Ermənistanın mülkiyyətinə verilir”-deyə Əhmədov bildirib.

Politoloq qeyd edib ki, Ermənistanın təklifi ilə İran Mehri SES-in təhlükəsizliyini də öz boynuna götürüb. Sİ-TAT: “Başqa sözlə, Azərbaycanın işğal altında qalan ərazilərinin bir qismini Ermənistanın əvəzində İran qoruyacaqdı. Amma bu layihə reallaşmadı və günahkarı da İran deyil. ABŞ-ın qoyduğu sanksiyalara görə, Ermənistan bankları İran pulunu qəbul edə bilmədilər. S.Sarkisyan iranlı həmkarı Mahmud Əhmədinəjdə dolları kəsərlərlə göndərməyi təklif etmişdi. Amma Ermənistan rəhbərliyi həmişə İranla münasibətlərini tərifləyib. AİB və ŞƏT-in sammitlərində bir neçə dəfə Ermənistan prezidenti S.Sarkisyan İran məmuru kimi çıxış edib. Ermənistan rəhbərliyi Ermənistan-İran dəmir yolu layihəsinin reallaşması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. İran isə Ermənistanın bütün vədləri vermişdi”.

O, həmçinin, bildirib ki, Ermənistan İran qazını Gürcüstan ərazisi vasitəsilə Avropa bazarına çıxarmaq istəyirdi və İran Ermənistanın arzuladığı qaz tranziti müqaviləsini imzaladı. Amma Ermənistan Gürcüstanla İran qazının tranziti barədə razılaşma əldə edə bilmədi. “Ermənistanın və İranın bu dövrdəki hesablamalarında anti-azərbaycançılıq və anti-türkcülük ən öndə idi”-deyə qeyd edən M.Əhmədov vurğulayıb ki, indi İran həmin

İran deyil: “İran Türkiyə ilə birlikdə İraq və Suriyanın ərazi bütövlüyünü qorumaq barədə razılaşma əldə edib. İran iqtisadiyyatının dirçəldilməsi ilə bağlı planların böyük bir qismi Azərbaycan Respublikası ilə əlaqəlidir”.

Politoloq, həmçinin, bildirib: “İranın Azərbaycana və Türkiyəyə münasibətinin belə transformasiyası fonunda Ermənistan İsrailə əlaqələri qızıqdırdı. İsrail siyasilərinin Ermənistan və Dağlıq Qarabağa indi gəlişi Ermənistanın on illər boyu İsrailə yalvarmasının nəticəsi idi. İsrail siyasilərinin fikrincə, bu ölkə Ermənistan vasitəsilə İranı anti-Türkiyə oyunlara qoşa bilər. Amma İranı tanıya bilməməsi Ermənistanı çox çətin vəziyyətə salıb. İsrail mövzusunda İranın Ermənistanla yalnız bir güzəştə ola bilər: Familiası İsrailyan olan ekspert İranın mövqeyinin şərhini verməkdə nisbətən öncül ola bilər. Başqa heç nə.”

M.Əhmədov əlavə edib ki, Ermənistanın AİB-İran əlaqəsinin qurulmasında cəhdləri də nəticəsiz qaldı: “Əvvəla, effektiv olsaydı, danışıqlar bu qədər uzun çəkməzdi. İkincisi, AİB-İran əlaqələrində RF və Qazaxıstan özlərinin prioritet mövqelərini ortalığa qoyardılar. Üçüncüsü, AİB üzvü Belarus İranla əlaqələrdə xüsusi şərtlər irəli sürüb. Başqa sözlə, ermənilərin xüsusi hörmətə və ya bacarığa malik olmadığı İrana dəqiq bəlləndi. Belə

fonda İran Ermənistanına qarşı yeni konsepsiya ortalığa qoyur. İran-Ermənistan əlaqələri uzunmüddətli və hərtərəfli olmalıdır. Məqsəd Ermənistanın daxilində İranın layihələrinə maneələrin yaranmasına imkan verməməkdir”.

“Ona görə prezident H.Ruhaninin komandası hələ təsdiq mərhələsində olarkən, İran prezidentinin Xüsusi və Azad İqtisadi Zonalar üzrə müşaviri Əkbər Türkən Ermənistan səfərə gəldi və çoxsaylı görüşlər keçirdi”-deyə xatırladan Əhmədov bildirib ki, nəticədə, İran prezidentinin müşaviri Ə.Türkən və Ermənistanın iqtisadi inkişaf və investisiya naziri S.Karayan arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum “Mehri” və “Araz” İqtisadi Zonalarını sıx əlaqələndirməkdir.

Beləliklə, İranın öz istədiyinə nail olduğunu bildiren politoloq, nəticədə, Ermənistanı “Araz” AİZ-ə qoşa bildiyini deyib və xatırladı ki, “Araz” AİZ-in reallaşması Dağlıq Qarabağ münasibətinin həllini tələb edir. Politoloq bu amili bir neçə mərhələ ilə şərh edib.

Uzunmüddətlik daha iki parametrisi özünə birləşdirir:

1. Ermənistan qonşularla münasibətdən imtina etməli, heç zaman münasibətə mənbəyi olmamalıdır. Söhbət təkcə İranın Ermənistanla görə hansısa münasibətə cəlb olunmasından getmir. İran belə münasibətləri özünün Ermənistan ərazisindəki uzunmüddətli enerji və kommunikasiya layihələrinə maneə hesab edir.

2. Ermənistan riskli və şübhəli oyunlardan imtina etməlidir. Başqa sözlə, İran Ermənistanı eyni vaxtda həm NATO, həm Rusiya ilə əməkdaşlıq etmək cəhdlərini görür. İran yalnız icazə verdiyi həddə Ermənistanın NATO və ya İsrailə əməkdaşlığına dözə bilər. İranın Ermənistanla, hətta Rusiyanın maraqlarına dözməsi gəldikcə çətinləşir.

“Ermənistanın müxtəlif geosiyasi qütblərlə apardığı mübarizənin kəskinləşməsinin indiki dövrə düşməsi İranın Ermənistan üzrə siyasətində tələskənliyin əsas mənbəyidir”-deyə bildiren politoloq vurğulayıb ki, Ermənistan İranla belə qaydalar əsasında siyasət aparmağa hazır deyil:

“Bu, artıq Ermənistan üçün əlavə gərginlik yaradacaqdır. Çünki Ermənistan İranın xeyirxah münasibətlərini, sərfəli layihələrini dəfələrlə reallaşdırma bilməyib. İran isə, indiki variantı ortalığa qoymazdan əvvəl, Ermənistan cəmiyyətini xeyli tədqiq edib. Ermənistanın daxilində müəyyən qüvvəyə malikdir. İranın Ermənistan üçün yaratdığı gərginliyi, nəinki ABŞ, hətta Rusiya çətinliklə azalda biləcək. Xüsusi olaraq, qeyd edək ki, İranın yeni ortalığa qoyduğu dəmir yolu layihəsi Mehri dəmir yolunun fəaliyyətə başlaması üzərində qurulub”.

Rövşən RƏSULOY



Zəfər bayramı münasibətilə Bakıda türk şəhidlərinin xatirəsi anılıb

Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyi, türkiyəli iş adamları avqustun 30-da Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyublar. AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Zəfər bayramının tarixi barədə danışdı. Şəhidliyin xatirə dəftərini imzalayan səfir bildirib ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazanıb. Bu böyük qələbə türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Bir vaxtlar Azərbaycan əsgəri ilə çiyin-çiyinə, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan türk əsgərlərinin bir çoxu Şəhidlər xiyabanında Azərbaycan şəhidləri ilə bir məkanı paylaşırlar. Səfir qeyd edib ki, türk milləti bu qələbəni əzmkarlıqla qazanıb. Xalqımız bu əzmkarlığın azalmadığını öten il dünyaya bir daha göstərdi. Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb. Mərasim iştirakçıları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar.

FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə yenidən helikopter göndərib



Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Samtsxe-Cavaxeti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 30-da havaya qalxıb və yaxın saatlarda qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.

İlin sonunadək “Kurik”dən “Ələt”ə 500 min ton neft məhsullarının ixracı planlaşdırılır



Azərbaycan, Gürcüstan və Türkiyə, Ukraynadan keçməklə Avropaya qədər uzanır. Belə nəqliyyat dəhlizi əhəmiyyətli dərəcədə vaxta qənaət edir, “Kurik” portundan çıxan yük Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 18 saata nəql edilir.

Cari ilin sonuna qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan “Kurik” portundan “Ələt” portuna - Bakıya təqribən 500 min ton neft məhsullarının ixracı planlaşdırılır. AZƏRTAC Qazaxıstanın “Khabar News” xəbər agentliyinə istinadla xəbər verir ki, böyükmiqyaslı tranzit yolunun yaradılması haqqında müqaviləni Azərbaycan, Qazaxıstan və Gürcüstan imzalayıb. Transxəzər marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə, Ukraynadan keçməklə Avropaya qədər uzanır. Belə nəqliyyat dəhlizi əhəmiyyətli dərəcədə vaxta qənaət edir, “Kurik” portundan çıxan yük Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 18 saata nəql edilir.

31 avqust 2017-ci il

Bu gün Qubadlının işğalı günüdür

Qubadlı rayonunun işğalından 24 il ötür. 24 ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993-cü il avqustun sonunda Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda, Ermənistanın Gorus və Qafan rayonları ilə sərhəddə yerləşən Qubadlı strateji əhəmiyyəti ilə seçilirdi.

Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi, "Dənizdən-dənizə böyük Ermənistan" yaradılması daşnak ideoloqlarının xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhəboyu erməni hücumlarının miqyası genişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlıni, faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan, həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı arası kəsilmədi. Günün ikinci yarısında başlanan yaylım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədr olan bütün kəndlər ermənilərin əlinə keçdi. Şəhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı.

Qubadlının işğalı nəticəsində rayonun 826 kv.km ərazisi, habelə, 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib. Qeyd edək ki, Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları, məhz bu rayon ərazisindən keçir. Qubadlı rayonunda tarixi abidələr, habelə, 21 orta, 26 natamam orta, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Rayonda



300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. 111 mədəni-maarif müəssisəsi, o cümlədən, 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub vardı. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssisəsi əhalinin istifadəsindəydi. Öz tarixi abidələri ilə də məşhur olan Qubadlının Gavur dərəsindəki mağara-ibadət-gahın tarixi dördüncü əsrə, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri beşinci əsrə, Dəmirçilər türbələri və Yazı düzündəki Cavanşir türbəsi on dördüncü əsrə, Gürcülü kəndindəki türbə on yeddiinci əsrə, Xocamsaxlı kəndindəki türbə on səkkizinci əsrə aiddir və bu türbələr həmin yerlərin qədim tarixindən xəbər verirdi. Qubadlı ərazisində Azərbaycanın digər regionlarını birləşdirən eramızdan əvvəl ikinci əsrə aid Zəncirvari qalalar sistemi vardı.

Rayondan qaçqın düşmüş 31300 nəfər əhali əsasən Sumqayıt şəhərində və ölkənin 42 yaşayış məntəqəsində məskunlaşıb. Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da 12 nəfəri milli qəhrəman adına layiq görülüb.

İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 sayılı qətnaməsi ilə zəbt

olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, Ermənistan hökuməti indiyədək buna məhəl qoymur.

Azərbaycanın bugünkü iqtisadi gücünün, inkişafının və milli ordusunun olması onun öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu göstərir. Ötən ilin aprel döyüşləri bunun əyani sübutudur. Artıq bu gün işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi yaşayış üçün yararlı vəziyyətdədir. Burada tikilmiş evlər, məktəb, yol və bütün infrastruktur Azərbaycanın iqtisadi gücünün göstəricisi deyilmi? Ölkə başçısı, çıxışında vurğuladığı kimi, biz işğaldan azad ediləcək bütün əraziləri, qısa müddət ərzində, bərpa edəcəyik: "O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır və quruculuq işləri aparılır".

İnanırıq ki, gün gələcək, Qubadlı rayonunda da Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

ZÜMRÜD



Qazaxıstanlı qonaqlar Səbail rayonunda

Artıq xeyli müddətdir ki, paytaxtımız Bakı şəhəri ilə Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bakı şəhər icra hakimiyyətinin təşəbbüsü ilə bu əlaqələrin paytaxt şəhərlərin rayonları arasında da qurulması işlərinə başlanılıb. Bu işlər çərçivəsində Bakı şəhərində səfərdə olan Qazaxıstan Respublikası Astana şəhər icra hakimiyyətinin geniş tərkibli nümayəndə heyəti Səbail rayon icra hakimiyyətində qəbul olunub.

Nümayəndə heyətinin icra hakimiyyəti binasında qəbul edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq, ölkəmizdə son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə danışib, E.Əzizov xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində, Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə, son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində, paytaxtımızın gündəngünə gözəlləşməsi, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi, ilk Avropa Oyunlarının, "Formula - 1" yarışları mərhələsinin, IV İslam Həmrəyliyi Oyunlarının keçirilmə yerinin, məhz Bakı olması Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri Astana şəhəri Sariarka rayonu icra hakimiyyətinin başçısı Arman Turlubek nümayəndə heyətinin Bakıda qarşılanması və onlara yaradılan şəraitə görə öz minnətdarlığını bildirib. Səfərin əsas məqsədinin hər iki ölkənin mərkəzi rayonları olan Səbail və Sariarka rayonları arasında dostluq əlaqələrinin yaradılması, Səbail rayonunun memarlığı, rayonda abadlıq və quruculuq işlərinin aparılması, küçə və heyətlərin sanitariya vəziyyətinin qorunması, küçələrin, park və meydanların tərtibatı, rayonda aparılan abadlıq işlərində yeniliklərin tətbiqi, kommunal xidmətlərin işi və digər məsələlərlə bağlı təcrübə mübadiləsi aparılması olduğunu bildiren Arman Turlubek Bakı şəhərinin gözəlliyinə heyran qaldığını qeyd edibdir.

Görüşdə çıxış edən nümayəndə heyətinin digər üzvləri də Bakı şəhərinin və xüsusilə də, onun mərkəzinin gözəlliyinə, burada aparılmış genişmiqyaslı abadlıq-quruculuq işlərinə heyran olduqlarını və onlarda xoş təəssürat yarandığını qeyd ediblər.

Görüşün sonunda hər iki rayon arasında müxtəlif sahələrdə əlaqələrin yaradılması və inkişaf etdirilməsi məsələlərinə toxunulub və qonaqlara hədiyyələr təqdim olunub.

R.HÜSEYNOVA

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

Qurban bayramı ilə əlaqədar sentyabrın 1-i, 2-si, 3-ü “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Sentyabrın 4-də isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.




DTX: İlin əvvəlində 44 kiloqramdan çox narkotik vasitənin Azərbaycana daşınmasının qarşısını alıb

Cinayətkarlığın təhlükəli növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə beynəlxalq birliyin qarşısında duran ən mühüm məsələlərdəndir. Narkotiklərin milli genofonda vurduğu ciddi ziyanla yanaşı, narkobiznesdən əldə edilən gəlirlərin digər transmilli cinayətlərin, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır.

Dövlət Təhlükəsizliyi Xidmətinin icimai əlaqələr şöbəsi AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində hüquqazidd əməllərin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi işinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlətin daim diqqət mərkəzindədir.

Narkotiklərin qanunsuz dövriyyəsinə, onların qaçaqmalçılıq yolu ilə ölkə-



mizə gətirilməsi və Azərbaycan ərazisindən tranzit kimi istifadə olunması hallarına qarşı digər hüquq-mühafizə orqanları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mübarizə səngimədən aparılır, əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılır. Keçirilən tədbirlərlə cinayətkarlardan külli miqdarda müxtəlif növ ağır narkotik vasitələr götürülür. Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci ilin hazırkı dövrünədək olan müddət ərzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 44 kiloqramdan artıq narkotik vasitənin, habelə güclü təsi-

redici psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının və yayılmasının qarşısı alınıb.

Faktlarla bağlı 11 cinayət işi başlanılıb, bu hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan Respublikasının 24 və İran İslam Respublikasının 1 vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 14 kiloqram heroin, 14 kiloqram tirək, 12 kiloqramdan artıq qurudulmuş marixuana, 4 kiloqram 500 qram həşiş və psixotrop maddə olan 1531 ədəd həb, eləcə də həmin şəxslərdən 1 ədəd “Makarov” tipli tapança və ona aid daş, 2 ədəd tüfəng və xeyli sayda müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb. Narkotiklərin qanunsuz dövriyyəsi üzrə digər faktlarla bağlı 287 nəfər barəsində məlumatlar müvafiq araşdırmalar aparılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Ermənistanın kriminogen vəziyyəti İtaliyanın Siciliyasına bənzədildi

“1in.am”: “Bu, mövcud hakimiyyət sisteminin fəaliyyətinin ağır nəticəsidir”

Bir neçə gün öncə, Ermənistanın paytaxtında baş verən və qanla nəticələnən insident, ölkə mediası və ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Daha dəqiq desək, Yerevanın Erebuni adminstrativ rayonu ərazisində fəaliyyət göstərən “Weekend” bilyard klubunda bir nəfər qızı girov götürən şəxs snayper atəşi nəticəsində qətlə yetirilib və hadisənin bu cür nəticələnməsi, cinayətkarın diri olaraq ələ keçirilməməsi kəskin müzakirə obyektinə çevrilib. Erməni mətbuatı yazır ki, baş verən hadisə bir daha ölkədə kriminogen vəziyyətin nə qədər kəskin şəkildə artığının məntiqi göstəricisidir. Belə ki, ölkədəki rəsmi statistika da, sübut edir ki, ötən illə müqayisədə ağır cinayətlərin sayı dəfələrlə artıb.



Cinayətlərin “keyfiyyəti təkmilləşdirilib”, qətl və linçetmə halları böyük miqyasda artıb

Hətta Ermənistandakı kriminogen durum dünyanın bir çox cinayətkar qruplarını bir-

ləşdirən və mafiozlar şəhəri kimi tanınan İtaliyanın Siciliyası ilə müqayisə olunmaqdadır. Bu fikirlər Ermənistanın “Birinci informasiya” (“1in.am”) saytının rusdilli analitik bölməsindəki təhlil yazısında vurğulanır. “Rəsmi statistika şahidlik edir ki, ötən illə müqayisədə ağır cinayətlərin sayı kifayət

qədər artıb. Əgər bu, belədirsə, cinayətlərin “keyfiyyəti təkmilləşdirilib” və qətl, heç bir qanuna əsaslanmayan, özbaşına qərarlarla linçetmə halları o dərəcədə genişmiqyaslı xarakter alıb ki, son aylar Ermənistanı “haqlı olaraq, Siciliya ilə müqayisə edirlər”-deyə adıçəkilən saytın analitik bölməsində qeyd edilir.

“Ağır cinayətlərin artımı, artıq hüquq-mühafizə orqanlarında struktur dəyişikliklərinin baş verməsi reallığını ortaya çıxarır”



Beləliklə, əsas hədəf kimi hüquq-mühafizə orqanları götürülür və polisin bənzər vəziyyətlərdə köməksiz vəziyyəti daha qabarıq görünür. Çünki bu sahədə də kriminal-olixarxiya yer tutub və cinayətlərin qarşısını ala bilməkdə acizlik göstərir.

Digər tərəfdən isə, bildirilir ki, polisin



fəaliyyətsizlik hərəkətləri gözələnən nəticələr verir, ağır cinayətlərin artımı isə, artıq hüquq-mühafizə orqanlarında struktur dəyişikliklərinin baş verməsi reallığını ortaya çıxarır.

“Bir neçə gün öncə, PPX alayının komandir müavini yaralanmışdı, bildirmişdik ki, polis rəisi Vladimir Qasparyandan qəti cavab gözləmək lazımdır”-deyə yazılan analitik yazıda qeyd olunur ki, artıq dünən (avqustun 29-da-R.N.) polis növbəti cinayətkarı “boyevik” serialı ruhunda məhv etdi. Sİ-TAT: “Polisdən isə bildirilir ki, onların alternativ variantları qalmamışdı, çünki bir saata yaxın aparılan danışıqlar nəticəsiz yekunlaşmışdı. Əlbəttə, hüquq-müdafiə təşkilatları üçün bu cür arqumentin səsləndirilməsi yetərli deyil”.

Analitik yazının sonunda isə, bildirilir ki, əslində, polis rəisi Vladimir Qasparyanın bu cür cavabını kriminal dünyaya, hətta kriminal-olixarx sistemine qarşı, məhz snayper atəşi kimi qiymətləndirmək lazımdır. “Əlbəttə, bu cür yanaşmalar faciə vəziyyətlərini heç də azaltmır. Kriminalizasiya mühiti cəmiyyətimizdə yeni sürət götürür və bu, mövcud hakimiyyət sisteminin fəaliyyətinin ağır nəticəsidir”-deyə erməni mətbuatında bildirilir.

Rövşən NURƏDDİNOĞLU

Rusiyada əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəza artırılır

Rusiya Daxili İşlər Nazirliyi İnzibati Xətalər Məcələsinə əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəza ilə bağlı düzəlişlər haqqında



qanun layihəsi hazırlayıb. Qanun layihəsində əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, eləcə də işəgötürənlərin əmək və ya mülki-hüquqi müqavilə olmadan əmək fəaliyyətinə görə məsuliyyətinin artırılması təklif olunur. Yeni qanun layihəsi təsdiq edilərsə, müvafiq müqavilə olmadan əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər 2 mindən 5 min rubladək cərimə oluna və Rusiya ərazisindən çıxarıla bilər. İşəgötürənləri isə 25 mindən 50 min rubladək cərimə, hüquqi şəxsləri 200 mindən 800 min rubladək cərimə, yaxud müəssisənin fəaliyyətinin 14-90 gün saxlanılması cəzası gözləyir.

Bundan əlavə, miqrasiya kartında Rusiyaya işləmək məqsədilə gəldiyi qeyd olunmayan əcnəbiləri də məsuliyyətə cəlb etmək planlaşdırılır. Bu halda, Rusiya qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğun olaraq Rusiya ərazisində əmək fəaliyyəti göstərən əcnəbilər istisna olunur.

Avqustun sonuncu günündə Bakıda 36, bəzi bölgələrdə 40 dərəcə isti olacaq

Azərbaycanda avqustun 31-nə gözələnən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, şəhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 32-37° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pırşağı, Nardaran, Bilgəhdə 25-26°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°,

gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın yağmursuz olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 32-36° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz olacağı ehtimalı var.



Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın yağmursuz olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-26°, gündüz 32-37° isti, dağlarda gecə 14-19°, gündüz 28-33° isti olacağı gözlənilir.

31 avqust 2017-ci il

“Amnesty International”dan ermənipərəstlik mövqeyi

Müxalifət də hər zaman belə təşkilatlara arxalanır

Düşmən dəyirmanına su tökmək, torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olan erməni və ermənipərəst qüvvələrlə işbirliyində olmaq vətənə və xalqa xəyanət deyilmi? Bir Azərbaycan vətəndaşı olaraq uğurlarımızla qürur duyub, ölkəmizə qarşı aparılan əsassız təbliğata mövqeyimizi bildirməliyik. Çox təəsüflər olsun ki, daxili bədxahlarımızın şəxsi maraqlarının girovuna çevrilmələri onların xarici dairələrin əlində oynunaq olmasına əsas verir.

Xüsusilə, bu günlərdə “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının əməkdaşının qeyri-qanuni olaraq, Azərbaycanın işğal altındakı ərazilərinə gəlməsi və ölkəmiz haqqında yalan məlumatlar verməsi ermənipərəstlik mövqeyini bir daha sübuta yetirir və radikal müxalifət də onların bu hərəkətini qeyri-qanunui saymır. Çünki qüvvələrə xidmət edən mətbu orqanlarda daima manşetə çıxarılan fikirlərə diqqət yetirməklə onların hansı məqsəd naminə çalışdıqları aydın görünür. Eyni zamanda, Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə seçilən təşkilatların əsassız açıqlamaları daim bu qüvvələrin əlində məqsədli planlarını həyata keçirmək üçün bir vasitə rolunu oynayır. “Freedom House”, “Amnesty International” kimi beynəlxalq insan haqları təşkilatlarının hesabatları daima həmin qüvvələrin istinad etdiyi mənbədir. Bu, o “Amnesty International” təşkilatlarıdır ki, Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərek ərazisi kimi qeyd edir, işğalçı dövləti “azad ölkələr” sırasına daxil edir. Radikalların özlərinin ötürdüyü qərəzli məlumatları həmin təşkilatların adından açıqlamaları, bundan ictimai fikri çaşdırmaq üçün bir vasitə kimi istifadə etmələri ikrah hissi doğurur.

Radikallar bu təşkilatlardan grant almaq üçün



dərindən-qabıqdan çıxır

Ən çox da mitinq keçirməklə bu istəklərə nail olmaqdır. Təbii ki, hər bir Azərbaycan vətəndaşı konstitusiyaya və sərbəst toplaşmaq azadlığına uyğun olaraq piket, mitinq və yürüş keçirmək hüququna malikdir. Bu aksiyalar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənir. Belə aksiyaların keçirilməsi üçün müvafiq ərazilər də müəyyənləşdirilib. Bakı şəhərində də 12 rayonun hər birində müvafiq yerlər ayrılıb. Miting və ya piket keçirənlər insanların istirahətinə və nəqliyyatın hərəkətinə mane olmamalıdır. Ancaq müəyyən edilən yerlə razılaşılmır. İndi radikal müxalifət nümayəndələrinə sual olunur: “Bəs niyə “Amnesty International”, “Human Rights Watch”, “Freedom House” kimi erməni lobbisinin çirkli pulları hesabına fəaliyyət göstərən qərəzli və böhtançı təşkilatlara donosbazlıq edərək, deyirsiniz ki, Azərbaycanda vətəndaşlara öz

fikirlerini sərbəst ifadə etmək üçün hər cür əngəllər törədilir, azad söz boğulur və sairə. Əgər keçirdiyiniz “mitinqlərə” gələn yoxdursa, bunun günahını başqalarında axtarmaq lazım deyil. Bu, o deməkdir ki, xalq artıq sizin yalanlarınızdan cana doyub. Pulları azalan kimi mitinq keçirmək həvəsinə düşənlər papaqlarını qabaqlarına qoyub, bəzəlik düşünməlidirlər ki, öz Vətənidən donosbazlıq etmək bizim millətə xas olan xüsusiyyət deyil.

Məqsəd ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin si-farişlərini yerinə yetirmək olub.

Göründüyü kimi, bu gün “Amnesty International”, “Human Rights Watch”, “Freedom House” kimi qvvələrə dəstək olan radikal müxalifət də dolaylı yolla onların dəyirmanına su tökmək və iddialarını dəstəkləyir. Bu gün Azərbaycan xalqının böyük əksəriyyəti ölkədə reallığın nə olduğunu yaxşı bilir. Ancaq bu cür ermənipərəst təşkilatların açıqlamaları onların iç üzünü, daxili maraq və məramlarını ortaya qoyur. Beləliklə, Azərbaycana qarşı çıxan daxili və xarici qüvvələr öz mənfur və xain istəklərinə nail ola bilməyəcəklər.

R.HÜSEYNOVA

Əli Kərimli Mehman Əliyev üzərindən şəxsi dividend axtarışında

Fürsətcil AXCP sədri yenidən siyasi fürsətcillik ampluasında



“Turan” İnformasiya Agentliyi-nin rəhbəri Mehman Əliyevin ver-gidən yayınma cəhdlərinə görə istintaqa cəlb edilməsinin ardınca, bir sıra müxalifətyönlü və müstəqil media qurumlarının rəhbərləri müxtəlif toplantılar keçirərək, atılmış qanunamüvafiq addımı siyasi-ləşdirməyə başlayıblar. Xüsislə, xalqın etimadını itirmiş və siyasi güc olaraq qəbul edilməyən Müsavat, AXCP, “Milli Şura” və s. radikal müxalifət qurumları M.Əliyevin həbsi ətrafında çirkin oyun-bazlıqlara yol verərək, fərdi maraqlarını güdməyə başlayıblar. Onların arasında özünü daha çox oda-közə vuranlardan biri isə, məhz AXCP sədri Əli Kərimlidir.

Əli Kərimli Mehman Əliyevin media adamı olduğuna görə, məhz onun ətrafında oynadığı oyunbazlıqlarının daha səmərəli nəticə verəcəyini düşünür

Özünü az qala M.Əliyevin “ən parlaq müdafiəçisi” kimi ictimai rəyə sırayan Ə.Kərimlinin buradakı mövqeyi isə kimsəyə sirr deyil. Daha dəqiq desək, cəbhəçi sədr M.Əliyevə “siyasi məhbus” donunu geyindirib, 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri ərəfəsində xarici ağaları qarşısında xal toplamağa çalışır. Halbuki bu gün, məhz onun günahı üzündən müavinləri də daxil olmaqla bir sıra tərəfdarları həbs-



dədirilər və o, cəbhədaşlarının azadlığa buraxılmaları istiqamətində, elə də haray-həşir qaldırmır. Çünki M.Əliyev media adamı olduğuna görə, məhz onun ətrafında oynadığı oyunbazlıqlarının daha səmərəli nəticə verəcəyini düşünür.

Yenidən oyanan grant iştahası

Beləliklə, Ə.Kərimlinin 2018-ci il öncəsi üzə çıxan daha bir məqsədinin onun adı üzərindən grant almaqdan ibarət olduğu sirr deyil. Çünki o, illər öncə, bu cür fürsətcilliklər edərək, həbslər üzərindən külli miqdarda pul-para qazanıb, şəxsi mənfəəti naminə çirkin addımlar atıb. Əbəs yerə deyil ki, siyasi maraqlara görə deyil, pul marağına görə bir neçə gün qabaq bir araya gəlmiş radikal müxalifət təmsilçiləri və düşərgənin satqın media qurumları indi də yeni “siyasi məhbus” siyahısı hazırlamağa başlayıblar. Yeni Müsavat partiyasının qərargahında, bir neçə gün öncə, toplaşan tərəflərin məqsədi, bilavasitə həbs olunmuş tərəfdarlarının adı üzərindən grantlar sahib olmaq cəhdi kimi qiymətləndirilməlidir. Əbəs yerə deyil ki, artıq bununla bağlı daim Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxış edən, şər-böhtan xarakterli hesabatlar hazırlayan insan haqları qurumlarına və şantajçı təşkilatlara müraciətlər olunub. Əgər sabah-birigün yenidən “Freedom House”, “Human Right Watch” və s. bənzər təşkilatlar eyni “hesabatlar” hazırlasalar, bundan təəccüblənməyə dəyməz.

Bir müddət sonra hər şeyin necə olacağı artıq indidən görünməkdədir

Artıq o da bəllidir ki, şəxsi mənfəətinə çatmaq üçün Ə.Kərimli bunun üçün xarici ölkələrin səfirlikləri və ölkəmizdə fəaliyyətdə olan digər bir sıra təşkilatlarla təmaslarını artıracağını gizlətmir. Üstəlik, Müsavatın qərargahında keçirilən məlum toplantıda, o hər dəfə özünü gözə soxaraq, bu məsələyə başçılıq edəcəyini də deyib. Onu da qeyd edək ki, müəyyən maraqların üst-üstə düşməsi xatirinə, hələlik, “siyasi məhbus” siyahısının hazırlanmasında qarşıdurmalar yaşanmayıb. Ancaq bir müddət sonra, hər şeyin necə olacağı, artıq indidən görünməkdədir. Daha dəqiq desək, əvvəlki “siyasi məhbus” siyahılarında olduğu kimi, bu dəfə də kəskin qarşıdurmaların baş verəcəyini proqnozlaşdırmaq mümkündür. M.Əliyevin həbsi isə belələri üçün, necə deyirlər, “göydəndüşmə” olub. Hadisələr, onu da göstərir ki, 2018-ci il xülyalarına dalan radikallar və dağıdıcılar qrupu son anda digər üst-üstə düşməyən maraqlarına görə də, savaşımlara gedəcəklər. M.Əliyev üzərində qurulmuş “ortaq maraqlar” isə unudulacaq.

Rövşən NURƏDDİNOĞLU

DİN: Dövriyyədən 33 kiloqramdan çox narkotik vasitə çıxarılıb

Daxili işlər orqanlarının əməkdaşları narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı, habelə həmin qanunsuz əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində qanunsuz dövriyyədən 33 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarına Cəlilabad rayonu ərazisində bir nəfər şəxsin külli miqdarda narkotik vasitə satmaq niyyətində olduğu barədə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyev saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 705 qram olan tiryək aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Oruc adlı İran vətəndaşından aldığını bildirib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə həyata keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayonun Kürdborakı kənd sakini Taleh Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Onun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 1 çətənə kolu, həmçinin yaşadığı evdən əlavə olaraq 13 kiloqram 430 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Mürəkkəb və gərgin beynəlxalq şəraitdən uğurlu xarici siyasətlə çıxmağa çalışan Azərbaycan Xalq Cümhuriyyəti bütün qonşu dövlətlərlə mehriban (Rusiya və Ermənistan istisna olmaqla) münasibətlər yaratmağa çalışdı. Rusiyada bolşevizmin qələbəsi, hətta onun Avropaya keçmək təhlükəsi (məsələn, Almaniyada sovetlərin yaranması) qalib dövlətləri, o cümlədən, Böyük Britaniyanı narahat edirdi. Buna görə də, Rusiyadan sonra Qafqazda bolşevizm təhlükəsinin güclənməsi ilə əlaqədar Avropa ölkələri demokratik Azərbaycanın müdafiəsinin möhkəmləndirilməsini zəruri hesab etdilər. Tədqiqatçı Tofiq Mustafazadə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti haqqında yazır: “Bu məqsədlə İngiltərənin təşəbbüsü ilə 1920-ci il yanvar ayının 10-da Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Ciddi müzakirələrdən sonra yanvarın 11-də İngiltərə xarici işlər naziri lord Kerzonun təklifi ilə Ali Şura Azərbaycanı de-fakto tanıdı.

Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı artırdı. Belçika, İsveçrə, Hollandiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını, İtaliya isə diplomatik nümayəndəliyini açmağa başladı. ABŞ-ın Yaxın Şərqə yardım Komitəsi və Qafqazda olan ingilis nümayəndələri ilə Azərbaycan hökuməti arasında iqtisadi müqavilələr imzalandı. Senator S.Kontinin başçılığı ilə İtaliya iqtisadi komissiyası Bakıda, X. Məlik-Aslanov və general İ.Yusubovun başçılığı ilə Azərbaycan nümayəndələri Romada danışıqlar aparırdılar və bir sıra ticarət sazişləri bağlandı.

1920-ci il martın 20-də İran-Azərbaycan Sülh və Dostluq Müqaviləsinin imzalanması mühüm əhəmiyyətə malik idi. İran Azərbaycanın müstəqilliyini tanıyırdı, Bakıda və Tehrandə müvafiq səfirliklər, mühüm şəhərlərdə konsulluqlar açılmalı idi.

1920-ci ilin əvvəllərində Bakıda Polşa Konsulluğu fəaliyyətə başladı. Beləliklə, Bakıda 20-dən artıq xarici dövlətin diplomatik missiyası fəaliyyətə başlamışdı.

Azərbaycanın Avropadakı nümayəndə heyəti Versal Ali Şurasının 1920-ci ilin fevral-mart aylarında Londonda keçirilən görüşündə və aprel ayında San-Remoda keçirilən konfransda iştirak etdi. Azərbaycan diplomatlarının səyləri nəticəsində Versal Ali Şurası Batumini azad liman elan etdi və Azərbaycan cümhuriyyətinin Batumi limanından azad surətdə istifadə etmək hüququ saxlandı.

Beləliklə, 1920-ci ilin aprelində Azərbaycanın beynəlxalq aləmdən təcrid edilməsi artıq aradan qaldırılmış, diplomatik cəhətdən tanınması və hərtərəfli beynəlxalq əlaqələr sistemində daxil olması prosesi başlanmışdı.

1920-ci ilin əvvəllərində ölkənin daxili həyatı da xeyli sabitləşmişdi. Lakin bu sabitlik meyili uzun sürmədi. Qırmızı bolşevik təhlükəsi ölkənin başı üzərini almışdı. 1920-ci ilin fevralından bolşeviklər Azərbaycanda dövlət çevrilişi xətti götürdülər. Bunun üçün Rusiyadan çoxlu pul və silah göndərildi. Ən təcrübəli bolşeviklər, ilk növbədə, mənfur A.Mikoyan bu işə cəlb edildi. Daxili və xarici düşmənlərin fəaliyyəti nəticəsində, Qarabağda erməni qiyamı qaldırıldı. Ə.Qarayev və digər bolşeviklər “qiyamı yatırmaq üçün” Rusiyanı köməyə çağırmağı təklif edirdilər. Bolşevik təbliğatı Xəlil paşa, Nuru paşa kimi xadimləri də öz toruna salmışdı. Xəlil paşa və tərəfdarları Qırmızı Ordunun Türkiyəyə yardıma gəldiyinə inandırmağa çalışırdılar.

Rusiya təhlükəsinin güclənməsi hökumət daxilində ixtilafın dərinləşməsinə, hökumət böhranına səbəb oldu. M.H.Hacinski və tərəfdarları belə hesab edirdilər ki, So-

vet Rusiyasına böyük güzəştlərə getməklə, ona Azərbaycanın istiqaliliyyətini tanıtdırmaq olar. Lakin F.Xoyski və onun tərəfdarları çıxış yolunu güclü rejim yaradılmasında görürdülər.

F.Xoyski qrupunun təkidilə 1920-ci ilin fevral ayında M.H.Hacinski daxili işlər naziri vəzifəsindən çıxarılaraq, hökumət tərkibində ticarət və sənaye naziri kimi saxlandı. Buna baxmayaraq, Hacinski qrupu öz təbliğat işlərini gücləndirirdi.

Martın axırlarında pozuculuq işlərinə görə bir neçə sosialistin həbs edilməsi ilə əlaqədar parlamentin sosialist fraksiyası N.Yusifbəyli kabinetini müdafiə etməkdən imtina etdi. Hökumət böhranı başladı. Yeni kabinetin təşkili H.Hacinskiyə tapşırıldı. O, kommunistlər də daxil olmaqla, sol qüvvələrdən koalision hökumət təşkil etmək istəmirdi. Bolşoviklərlə 20 gündən çox danışıqlar getdi, son anda kommunistlər dövlət çevrilişinə hazırlaşdıqlarından, hökumətə daxil olmaqdan imtina etdilər. Aprelin 22-də M.Hacinski parlamentdə ye-

ləqədar olaraq konfransın işi yarımcıq qaldı.

Denikin qoşunlarının Petrovsk (indiki Mahaçqala) və Dərbəndi işğal etməsi Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratmış oldu. Azərbaycanın xarici işlər naziri Denikin ordusunun Dağıstana qarşı təcavüzünü kəskin şəkildə pisləyərək, ingilis komandanlığından həmin ordunun Dağıstanın hüduqlarından kənara çıxarılması üçün qəti və təcili tədbirlər görməyi tələb etdi.

Azərbaycanın sərhədləri yaxınlığında yaranmış təhlükəli vəziyyəti müzakirə etmək və Denikin ordusunun mümkün təcavüzünə qarşı müvafiq tədbirlər görmək məqsədilə mayın 26-sı və iyunun 5-də parlamentin fəvqəladə iclasları keçirildi. Bu iclaslarda baş nazir N.Usubbəyov Azərbaycanın şimal sərhədlərinin möhkəmləndirilməsi üçün hökumətin gördüyü tədbirlər barəsində parlamentə məlumat verdi.

Parlamentin tövsiyəsi ilə müdafiə sahəsində fəvqəladə səlahiyyətlərə malik olan xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti

DMK 1919-cu il iyunun 11-də Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan hökumətinin möhkəm mövqeyi ingilis komandanlığını da Denikinə qarşı münasibətdə daha qətiyyətlə hərəkət etməyə vadar etdi. 1919-cu il iyunun 11-də ingilis qoşunlarının komandanı vəzifəsində Tomsonu əvəz etmiş general Kori N.Usubbəyov məlumat verdi ki, Azərbaycanla Denikin qüvvələri arasında Petrovskın beş mil cənubundan keçən demarkasiya xətti müəyyən edilmiş və Denikinə bu xətti keçmək qadağan olunmuşdur.

Denikinin təcavüzünün yaratdığı təhlükə Azərbaycanla Gürcüstanı daha da yaxınlaşdırdı. 1919-cu il iyunun 27-də iki ölkə arasında üç il müddətinə Hərbi-Müdafiə Paktı imzalandı. Bu paktın şərtlərinə görə, Azərbaycan və Gürcüstan onların müstəqilliyi və ərazi bütövlüyü üçün təhlükə yarandıqda, birlikdə hərəkət etməli idilər. Ermənistan iki həftə ərzində bu pakta qoşula bilərdi.

Azərbaycan-Gürcüstan Müdafiə Paktının imzalanmasına cavab olaraq Denikin hər iki respublikaya qarşı iqtisadi blokada elan etdi. Daşnak hökuməti Denikinlə sıx əməkdaşlıq etdiyi üçün müdafiə paktına qoşulmaqdan imtina etdi.

Azərbaycan və Gürcüstanın blokadasına baxmayaraq, Ermənistan Denikindən ərzaq, silah, hərbi surət və s. şəkildə maddi yardım almaqda davam edirdi. Daşnak hökumətinin rəsmi nümayəndələri açıqca bildirirdilər ki, Azərbaycana qarşı Ermənistan və onun ordusu Denikin qoşunlarının avanqardı rolunu oynayır.

Türkmənçay müqaviləsinin 8-ci bəndini bəhanə edən Denikin Azərbaycanın donanmasının milli dövlət bayrağı altında Xəzər dənizində üzməsinin qarşısını almaq üçün cəhd etdi.

İstiqlal günü - 1919-cu il mayın 28-də Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətini ABŞ prezident V.Vilson qəbul etdi. Vilsona təqdim olunmuş memorandumda Azərbaycan Respublikasının yaranma tarixi və bir ildə keçdiyi inkişaf yolundan bəhs olunur, Azərbaycan nümayəndə heyətinin qarşısında duran vəzifələr şərh edilir. Həmin vəzifələr - Azərbaycan iqtisqaliliyyətinin tanınması, Azərbaycanın Millətlər Cəmiyyətinə daxil olması, ABŞ ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılması və Azərbaycana hərbi kömək göstərilməsindən ibarət idi. Vilsona məlumat verildi ki, göstərilən şərtlərin yerinə yetiriləcəyi təqdirdə, Azer-

baycan Respublikası keçmiş qar Rusiyanın öz payına düşən borclarını ödəməyə hazırdır.

Azərbaycan Respublikasının bütün ərazisinə qarşı iddia irəli sürmüş İranın Paris Konfransındakı mövqeyi Azərbaycan nümayəndəliyi üçün gözlənilməz oldu. Xoşbəxtlikdən İran tərəfinin bu gülünc tələblərini konfrans iştirakçıları ciddi qarşılamadılar və 1919-cu il 9 avqust tarixli ingilis-İran sazişinin imzalanmasından sonra iranlılar, ümumiyyətlə, konfransın işindən uzaqlaşdırıldılar.

1919-cu ilin yayında Azərbaycanın siyasi həyatında əlamətdar hadisə baş verdi. Avqustun ikinci yarısında ingilis qonşuları Azərbaycan ərazisini tamamilə tərk etdilər və bu andan etibarən Azərbaycan tam müstəqil dövlət kimi yaşamağa başladı. Bədxahlarımızın qabaqcadan söylədiklərinin əksinə olaraq, nə kütləvi bolşevik çıxışları, nə də digər ağılaşılmaz “fəlakətlər” baş verdi. Dövlət strukturları, ingilislərin vaxtında olduğu kimi, normal fəaliyyətini davam etdirirdi. Bununla da, Azərbaycan xalqı müstəqil yaşamağa qadir olduğunu bütün dünyaya bir daha nümayiş etdirmiş oldu.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti çərçivəsində hazırlanıb

ABŞ-da pilotsuz avtomobillərlə çatdırılma sınaqdan keçirilir

A BŞ-da bu pilotsuz avtomobillərlə çatdırılma sınaqdan keçirilir. Eksperiment üçün Miçiqanda “Dominos” piz-za şəbəkəsi seçilib. AZƏRTAC “psm7.com”a istinadla xəbər verir ki, 2021-ci ildə pilotsuz avtomobillərin istehsalına başlamağı planlaşdıran Amerikanın Ford avtomobil istehsalçısı bu avtomobillərin çatdırılma sahəsində necə işləyəcəyini sınaqdan keçirmək qərarına gəlib. Şirkətdən bildirilib ki, onlar nəinki texniki hissəsini yoxlamaq, həm də küçəyə çıxaraq sifariş etdiyi pizzanı boş avtomobildən götürəcək insanların reaksiyasını bilmək istəyirlər.



İngiltərədə təqaüddçü 250 dollara ev tikib



İngiltərə sakini, təqaüddçü Maykl Bak cəmi 250 dollar xərcləməklə özünə xudmani ev tikib. AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, təqaüddçü evin tikintisində inşaat materiallarına faktiki olaraq pul xərcləməyib. Belə ki,

Maykl tikinti zamanı köhnə dedə-baba qaydasından - gil, torpaq, ot və taxtadan istifadə edib, fundamenti isə daşdan töküüb. Təqaüddçünün yeganə xərc çəkdiyi küleşdir ki, onunla da evinin damını örtüb. Hazırda Maykl evi qonşu fermada işləyən bir işçiyə kirayə verib. O isə öz növbəsində ev sahibi ilə süd və qatıq məhsulları ilə hesablaşır.

Bal arıları bir-birini sanca bilərmir?

Güneşli yay günlərində eşşək arısı və bal arılarının adamları sancması çox olur. Lakin bu həşəratlar bir-birini, necə, sanca bilərmir? Alimlər tədqiqat aparıblar və bu suala cavab verməyə hazırdırlar.

AZƏRTAC “Termnews.com” saytına istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, arılar nəinki ətrafdakıları, hətta bir-birini də sanca bilər. Bu cür hal, məsələn, bal arısının yad ailədən bal oğurlamaq cəhdi nəticəsində yarana bilər. Yeni bal arısı yad pətəyə girməyə çalışarsa, oradakı arılar özlərini müdafiə edəcək. Digər hal isə ondan ibarətdir ki, bal arıları bəzi zahiri fərqlərə görə bir-birinə hücum edir. Ana arı, həmçinin öz rəqiblərini məhv edə bilər. Maraqlı odur ki, bir ailədə yalnız bir şah arı ola bilər. Yeni şah arı meydana gələrsə, əvvəlki onu dərhal məhv edəcək.

Səudiyyə Ərəbistanı üç ildə 250 milyard dollar nağd valyuta itirib



Səudiyyə Ərəbistanı son üç ildə 250 milyard dollar nağd valyuta itirib. AZƏRTAC “Middle East Eye” xəbər portalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Pul Agentliyi ölkənin təkcə son üç il ərzində 250 milyard dollar nağd vəsaiti itirərək bu göstəricinin son 6 ilin ən aşağı səviyyəsinə düşdüyünü açıqlayıb. Ölkənin valyuta ehtiyatları 14 ay ərzində dayanmadan azalır. Statistika görə, ötən ilə müqayisədə nağd valyutada 12,4 faiz azalma müşahidə olunub. Səudiyyə Ərəbistanının Pul Agentliyi 932 milyard səudiyyə rialı (249 milyard dollar) valyuta itirib. Buna səbəb kimi, Qətər böhranı, Yəməndə aparılan hərbi əməliyyat və neftin qiymətinin aşağı düşməsi göstərilir.

SƏS

Son səhifə

31 avqust

Məhəmmədrəsul Məcidov dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsi başa çatıb. Mərhələnin son döyüşündə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov gücünü yoxlayıb. Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, +91 kq çəki dərəcəsində ringə çıxan ikiqat dünya çempionumuz Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə ən azı bürünc medalı da təmin edib. Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafat olub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) da 1/4 final döyüşünü qələbə ilə başa vurub. Onların qazanacağı medalın əyari isə növbəti döyüşlərdən sonra dəqiqləşəcək. Məhəmmədrəsul Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 finalda avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.



“Azərbaycan və Almaniya ilə matçlara xüsusi əhəmiyyət veririk”



Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində növbəti matçda rəqibi olan Norveçlə yığmasının baş məşqçisi Lars Laqerbek açıqlama verib. Qol.az-ın Norveç mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis yığmamıza və Almaniya millisinə qarşı keçirəcəkləri oyunlar haqda danışdı.

Onun fikrincə, cari seçmə mərhələdə uğursuz çıxışa görə ümitsizliyə qapılmaq olmaz: “Qrupda nəticələrimiz xoşagələnlərsə də, vəziyyətimizi yaxşılaşdırmağa imkan verəcək. Bunun üçün qalan oyunlarda qalib gəlməyimiz lazımdır. Futbolçular qələbə sayəsində böyüyüb inkişaf edirlər. Şanslarımızın olmadığını bilirik. Azərbaycan və Almaniya ilə matçlara xüsusi əhəmiyyət veririk. Son 3 matçda 2 xal toplasaq, əlbəttə, yaxşı nəticə sayıla bilər. Üzərimizdə təzyiq olmasa da, yaxşı nəticəyə ümid edirik”. Xatırladaq ki, Norveç sentyabrın 1-də millimizlə, bundan 3 gün sonra Bundeştimlə üzleşəcək.

Qadın voleybolçularımız Xorvatiya yığması ilə qarşılaşıb

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisini növbəti yoxlama matçını keçirib. AZƏRTAC xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri bu dəfə Xorvatiya millisini üz-üzə gəliblər. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.



Futbol üzrə Azərbaycan millisinin formasında dəyişiklik edilib

Futbol üzrə Azərbaycan milli komandasının formasında dəyişiklik edilib. AFFA-dan AZƏRTAC-a bildirilib ki, yığmamızın formasına Azərbaycan bayrağı əlavə olunub. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində yığmamızın üzvləri Norveçlə səfər, San-Marino ilə evdə keçirəcəyi matçlara göy rəngli formada çıxacaqlar. Qeyd edək ki, Norveçlə matç sentyabrın 1-də “Ullevaal” stadionunda, San-Marino ilə qarşılaşma sentyabrın 4-də “Bakcell Arena”da keçiriləcək.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.
“Azərbaycan” nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**